

^ KÜR D xalqı mübariz və qəhrəman xalqdır H.Əliyev

DIPLOMAT

№ 32 (180), 20 - 26 Avqust, Tebax sal 2012
Ji meha şubatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û siyasi

Qiyməti: 40 qəpik
Həjaye:

**Bilirsən, nə etmiş kürdlər bir zaman?
Qurtarmış İslamı çox ağır dardan!**

**Qədim Avropanın xaçpərəstləri,
Yüz illər sındırmış göy məscidləri.**

**Müsəlman keçmişin öyrənsə əgər,
Kürdün dərgahına daim baş əyər.**

Səbahəddin Eloğlu



Səh. 2

**Ramazan bayramı münasibətilə
Azərbaycan xalqına təbrik**



Səh. 3

**Bu gün kürdlərə dövlət
tərəfindən şərait yaradılmalıdır
ki, öz varlığını itirməsin**

P İ R O Z B A H İ

Serokê hêja, cenabî Mesud Barzanî, em desteya rojnama "Diplomat"-ê 66 salîya roj buna We, 66 salîya damezirandina PDK-ê û cejna Remezanê pîroz tîkin, wera can saxî, emrê dirêj, li malbetê bextewarî, li siyasetê serkeftinê ji Xudayê mezin hîvî dikim. Ew roj bibe hun mizgîniya Kurdistana serbixwe bigîhînine gelên kurd.



Bi hurmet û rêz: **Tahir Silêman**



Səh. 9

**Barzanî piştgiriya
şoreşa gelê Sûriyê dike**



Səh. 14

**Сирийский и курдский
советы встретятся
после праздника Ид**



Səh. 9

**Peyama Mesrûr Barzanî
a cejna Remezanê**



Səh. 15

**Премьер Барзани
провел совещание с
губернаторами Курдистана**

Aygun: Heke hûn bixwazin ez îstîfa bikim

Səh. 7

**İsrailin İrana hücum
planı mediaya sızdı**

Səh. 4

**1905-06-cı illərdə erməni-müsəlman
davasında Kürd xalqının rolu**

Səh. 8

PKK ji ber cejnê çalakiyên xwe rawestand


Səh. 7

LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA Bİ FERHENG

Səh. 10


Bəşər Əsəd Türkiyəni hədələdi

Səh. 4



Səh. 6

**SEYDA CEGERXWÎN,
Jİ XEW RABE**



Səh. 4

**Обаманын rəqibindən
ermənilərə jest**



Səh. 15

**66 лет со дня
основания ДПК**



Səh. 5

**Bakıxanov qəsəbəsində
abadlıq işləri aparılır, amma..!**



Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır. Müstəqil respublikamızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilmiş, dini ayin və mərasimlərin sərbəst şəkildə icra edilməsi, bayramların keçirilməsi üçün münbit şərait yaradılmışdır.

Ramazan bayramını bütün müsəlman aləmi kimi bizim xalqımız da hər il böyük məmnunluq hissi ilə qeyd edir. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın tən-tənəsini nümayiş etdirir. Bu ayda müsəl-

manlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək firsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Cəmiyyətdə vəhdət və humanizm duyğularını, Allah və Vətən sevgisini daha da gücləndirən Ramazan ayı artıq başa çatmaqdadır. Orucluğu sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bu günlərdə könül xoşluğu ilə bayram sevincini bölüşürlər. Xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur.

Əziz bacı və qardaşlarım!

Dua və diləklərinizin Tanrı dərğahında qəbul olunması arzusu ilə bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2012-ci il.

Prezident İlham Əliyev İsrailin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da İsrail Dövlətinin ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə Mixael Lavon-Lotemin Azərbaycanı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı

və bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyi bildirildi. Əməkdaşlığımızın səviyyəsinin məmnunluq doğurduğu qeyd edildi və bu əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Mixael Lavon-Lotemə gələcək fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev Misirin Azərbaycanı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Saber Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı səfir Saber Mansurun Azərbaycanı diplomatik fəaliyyətini yüksək qiymətləndirdi, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkürünü bildirdi. Prezident İlham

Əliyev Saber Mansura gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Saber Mansur Azərbaycanı diplomatik fəaliyyətindən məmnun qaldığını dedi. Diplomantik fəaliyyəti dövründə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə böyük uğurları əldə olduğunu vurğulayan misirli səfir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmada sonra istifadəyə verilmişdir



Avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmada sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildiren lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Yenidənqurma işləri stadionun divarlarında da aparılmış, zədələnmiş hissələr bərpa olunmuşdur. Mövcud 29 min 870 oturacağı olan tribunanın bir hissəsi sökülmüş və yerində yeni tribuna inşa edilmişdir. Nəticədə oturacaqların sayı 31 min 200-ə çatdırılmışdır. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilmişdir. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır. Giriş hissədəki bağda da yenidənqurma işləri aparılmışdır.

Bildirildi ki, stadionun ot örtüklü futbol meydançası FIFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilmiş, drenaj və xüsusi isitmə sistemləri quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, meydançanın

ətrafındakı qaçış zolağı da yenidən qurulmuş, xüsusi örtüklə üzənmişdir. Stadionun işıqlandırılması üçün köhnə proyektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev yeni inşa edilmiş tribunada görülən işlərlə tanış oldu. Bildirildi ki, tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımı avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur. Burada quraşdırılmış işıqlandırma dirəklərinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir.

Qeyd edildi ki, stadionda tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülmüşdür. Burada, həmçinin qoncaqlara yüksək səviyyədə xidmət göstərmək üçün 205 nəfərlik restoran yaradılmışdır. Tribunada hər biri 10 nəfərlik 16 "baxış otağı" da inşa edilmişdir.

Prezident İlham Əliyev stadionda görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Bu gün kürdlərə dövlət tərəfindən şərait yaradılmalıdır ki, öz varlığını itirməsin

Tahir Süleyman: “ Bu gün kürdlərə dövlət tərəfindən şərait yaradılmalıdır ki, öz varlığını itirməsin. Biz əldə silah döyüşəndə, indi o danışanlar bəlkə də eys-ışrətdə olublar”

“Azərbaycanda azsaylı xalqların içində ən çox türklüyə assimilyasiya olan kürdlərdir”

“Səməd Vurğunun əsli-nəslisi Diyarbəkrdən gələn kürddür”

“Mənim üçün PKK Kürdüstan milli azadlıq hərəkatıdır”

Azərbaycanda kürd dilində çap olunan yeganə mətbu orqan “Diplomat” qəzetinin kürd əsilli baş redaktoru Tahir Süleyman “Yeni Müsavat”ın redaksiyasında olub. Tahir Süleyman müxbirimizə ölkə gündəmini qarışdıracaq açıqlamalar verib. Biz onun dediklərini dərc etməklə, ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, ölkəmizdə kürd xalqının adından danışanlar, onu təmsil etdiyini düşünenlər hansı əqidəni, hansı ideologiyayı daşıyırlar. Və onlar hansı dərəcədə təhlükə təşkil edirlər?

Beləliklə, Tahir Süleyman suallara cavab verir:

- Bir müddət əvvəl “Azərbaycan” nəşriyyatının “Diplomat” qəzetini çap etməkdən imtina elədiyini bildirmişdiniz. Hazırda vəziyyət nə yerdədir, qəzet harada çap edilir?

- “Diplomat” qəzeti 10 ildir çap edilir. Bu müddətdə dəfələrlə “Azərbaycan” nəşriyyatına dəfələrlə müraciət etmişəm ki, bizə redaksiya üçün yer verilsin. Lakin müsbət cavab verilməyib. Buna baxmayaraq, arada bir müddət qəzeti həmin nəşriyyatda çap etdirə bildik. Sonra hansısa qüvvələr tərəfindən bizim qəzetin orada çapının qarşısı alındı. Ona görə də uzun müddət müxtəlif özəl mətbəələrdə qəzeti çap etdirdik. Lakin bu ilin əvvəlində həmin gözə görünməz qüvvələr özəl mətbəələrə də “Diplomat”ı çap etmək qadağasını qoydular. Məcbur olub qəzetin iki nömrəsini Tiflisdə çap etdirdim. Bu vəziyyəti görən dostlardan biri özəl mətbəəsində qəzetin çapına icazə verdi. Qəzet həftədə bir dəfə həmin mətbəədə çap olunur.

- Bir müddət əvvəl belə söhbətlər yayılmışdı ki, əslində həmin mətbəəni sizə veriblər...

- Həmin mətbəənin bizim qəzetin üstündə ünvanı var. Yeni gizli mətbəə deyil. Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqqında sənədi var və tam qanuni fəaliyyət göstərir. Biz həmin mətbəə ilə orada çap olunmaq üçün müqavilə bağlamışıq.

- Bildirirsiniz ki, hansısa qüvvələr “Azərbaycan” nəşriyyatında və özəl mətbəələrdə qəzetinizin çapına imkan vermədilər. Sizin qəzetin çapını kimlərsə istəmədiklərsə, nədən indi çap olunduğunuz mətbəəyə də eyni qadağanı qoymurlar? Belə bir qadağa qoyulmayıbsa, deməli, ya sizin daha güclü dəstəğiniz var, ya da həmin mətbəənin. Elə deyilmi?

- Mən 2 dəfə “Azərbaycan” nəşriyyatının rəhbərliyinə müraciət elədim. Özü də Heydər Əliyevin yubileyi ilə bağlı xüsusi buraxılış hazırlamışdım. Aparıb dedim ki, xüsusi buraxılışın “Azərbaycan” nəşriyyatında çapına icazə verin. Bildirdilər ki, 1-2 saatdan sonra sizə cavab verəcək. Mənə xəbər verdilər ki, mümkün deyil. Getdim Prezident Administrasiyasına, rəsmi ərizəmi təqdim elədim, bildirdim ki, bizim qəzetdə Azərbaycan dövlətinin qanunlarına zidd olan bir fakt varsa, məni məsuliyyətə cəlb edin və ya qəzeti rəsmi şəkildə bağlayın. Qəzetin 50 nüsxəsini də Prezident Administrasiyasına təqdim etdim ki, baxsınlar. Bizə heç bir cavab verilmədi. Prezidentin saytına məktub yazdım. Cavab ala bilmədim.

- Qəzetinizin çap olunduğu mətbəə kimindir?

- Balaca bir zirzəmidə yerləşir, sadə bir iş adaminindir.

- Zaman-zaman müxtəlif qəzetlərdə “Diplomat”da Türkiyənin maraqlarına zidd materialların, beynəlxalq birliyin terrorçu təşkilat kimi tanıdığı PKK-nı təbliğ etdiyi, PKK-nın liderlərinin müsahibələrinin dərc edildiyi əsas gətirilir. Ona görə də qəzetinizin bağlanması tələb edənlər də olur...

- Əvvəllər də “Yeni Müsavat”ın redaksiyasına gəldiyim zaman qəzetimizin xeyli nömrəsini sizə təqdim etmişəm. Xahiş eləmişəm ki, hamısını nəzərdən keçirin, incələyin, o zaman görəcəksiniz ki, biz Azərbaycanın maraqlarına zidd bir cümlə də olsun yazırıq. Mənim amalım Azərbaycan dövlətinin daha da güclənməsi, Azərbaycanda yaşayan millətlərin dostluğuna xidmət etməkdir. Eləcə də qardaş Türkiyədə uzun illərdir davam edən savaşın dayanması üçün öz düşüncələrimi yazmışam, yazıram. Təəssüf ki, bizim bu sülhməramlı fəaliyyətimizi Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə kimi yoldaşlar başqa cür təqdim edib gündəmə çıxarırlar. Bu da onların mövqeyidir və onların mövqeyinə hörmətlə yanaşıram. Nə deyiblərsə, cavablarını vermişik. Mənim milliyyətim kürddür, Azərbaycan Respublikasının vətəndaşıyam və bu ölkənin hər bir qarışı necə ki, burada yaşayan azəri türklərinə, eləcə də mənə əzizdir. Heç kim deyə bilməz ki, mən türk olduğum üçün bu vətəni sən kürddən daha



çok sevirem. Mən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü iştirak etmişəm. Bizi tənqid edənlərin çoxu isə Azərbaycanın ərazi bütövlüyü uğrunda bir gün də olsun əldə silah döyüşməyib. Biz əldə silah döyüşəndə indi o danışanlar bəlkə də eys-ışrətdə olublar. Qarabağın işğalının qarşısını almaq, ərazi bütövlüyümüz uğrunda saysız-hesabsız kürd oğlanlar şəhid olublar. Sabah müharibə başlayacağı halda biz yenə də işğalçı ermənilərlə döyüşdə ön sıralarda olacağıq.

O ki qaldı PKK-nın dünyada terror təşkilatı kimi adlandırılmasına, mən əvvəllər demişəm, yenə bəyan edirəm ki, bütün dünya üçün PKK terror təşkilatı olsa da, adlandırılma da mənim üçün PKK Kürdüstan milli azadlıq hərəkatıdır.

- PKK-nın son addımlarından biri Türkiyədə millət vəkili oğurlamaq oldu. Buna münasibətiniz necədir?

- Belə çıxdı ki, həmin deputat PKK-çılar tərəfindən aparıldı, 48 saatdan sonra buraxıldı. Mənim düşüncəmə görə, bu hadisə razılışma yolu ilə olub. Deputatın özü ilə əvvəldən razılışma olub. Yəni bu bir qurulmuş oyuna oxşayır. O deputat açıqlamasında deyir ki, ona hörmətlə yanaşıblar, sadəcə, xahişləri o olub ki, barış yaradılmasına yardımçı olsun. Sizə elə gəlir ki, Türkiyədə uzun illərdir davam edən bu problemin həllənməsi üçün hər iki tərəfdən amillər aranır, 1980-ci illərdə tamam başqa ab-hava idi. Turqut Özalın, Tansu Çillərdən sonra məsələlər gəlib çıxıb indiki dərəcəyə.

Bu gün danışmalar masası arxasında əyləşib məsələləri müzakirə etmə halları çoxalıb. Yeni proses, mənəcə, bu istiqamətdə dərinləşməyə doğru gedir. Sadəcə, dünyadakı maraqlı qüvvələr, silah satan dövlətlər Türkiyədə bu iki qardaş xalqın bir-biri ilə savaşmasına çalışırlar. Avropada Türkiyə kimi güclü müsəlman dövlətinin olması dünyada bir sıra gücləri narahat edir. Türkiyədə uzun illərdir məlum problemin həll olunmamasının kökündə bu amil dayanır. Kənar qüvvələr problemin qalmasında, Türkiyənin zəif olmasında, türk xalqı ilə kürd xalqının qarşılıqlı vəziyyətində olmasında maraqlıdırlar. Təəssüf ki, zaman-zaman daxildə də həmin maraqlara xidmət edən qüvvələr olub. Turqut Özalın dövrünə qədər Türkiyədə yaşayan bütün millətlərin hamısı türk kimi təqdim edilirdi. Amma Öcalan hərəkatından sonra Türkiyədə birdən-birə 25-30 milyonluq kürd xalqı meydana gəldi, öz haqqını tələb elədi. Bu gün isə parlamentə, bələdiyyələrə seçilir, kürd dilində mahnılar oxunur, telekanallarda kürd dilində danışmağa, mahnı oxumağa icazə verilir. Yeni artıq müəyyən müsbət addımlar atılır. Biz artıq görürük ki, məsələ həllinə yaxınlaşır.

- Siz Türkiyənin ərazisində başqa bir dövlət qurulmasını istəyirsiniz? Hesab edirsiniz ki, bu olacaq?

- Türkiyədə bir sıra partiyalar, deputatlar

dövlət tərəfindən şərait yaradılmalıdır ki, öz varlığını itirməsin. “Araz” radiosunda kürdlərə həftədə 15 dəqiqə efir vaxtı verilir. “Kürd Mədəniyyət Mərkəzi”nin sədri Kamil Həsənov kürdcə danışa bilmir.

Rəhmətlik Şamo Arif kürd dilində bilmirdi, xalq şairi Səməd Vurğunun əsil-nəslisi Diyarbəkrdən gələn kürddür, ancaq bu gün onlardan bir nəfər də kürd dilini bilmir. Bu, millətin məhvi deyil, nədir? Assimilyasiyaya uğrayıb sirdən çıxmaqda olan bir millətin mədəniyyətini, dilini inkişaf etdirməyə geniş şərait yaradılmalıdır ki, bu millət itib getməsin. Olmaz ki, bizə İctimai Televiziya və ya başqa telekanallarda efir vaxtı ayrılınsa? Biz də kürd milləti adından dünya ictimaiyyətinə çatdıraq ki, Ermənistan yüz minlərlə azəri türkünün və kürdü zorla tarixi torpaqlarından deportasiya edib və bu gün həmin torpaqlara, həmçinin tarixi Azərbaycan əraziləri olan Qarabağa Suriyadan erməniləri gətirib yerləşdirirlər, biz buna qəti etiraz edirik. Bizə efir ayrılırsa, dünya kürdlərinə bu məsələlərlə bağlı müraciət edərək, haray salaraq ki, dünya kürdləri dedə-baba torpaqlarımızda ermənilərin yerləşdirilməsinə qarşı ayağa qalxsınlar. Ermənilər azəri türkü ilə kürdlərə qarşı həmişə düşmən olublar. Dünya kürdlərinə ermənilərin əsl sifətini açıb göstərmək zərurəti yaranıb.

- Siz necə düşünürsünüz, Azərbaycanın şəxsiyyət vəsiqələrində xalqların milli mənsubiyyəti qeyd olunsa yaxşıdır, ya qeyd olunmasa?

- Mənə elə gəlir ki, Allah-Təalanın yaratdığı xalqların, millətlərin varlığını, dilini, heç kimin haqqı yoxdur ki, bu və ya başqa yolla məhv etsin. Düşünürəm ki, hər bir xalqın milli varlığı şəxsiyyət vəsiqələrində qeyd olunmalıdır. Və hər bir xalqın milli varlığını, mədəniyyətini inkişaf etdirilməsinə şərait yaradılmalıdır. Belə ki, Azərbaycan televiziyalarında milli məntaritetimizə uyğun olmayan film və verilişlərin əvəzinə xalqlarımızın mədəniyyətinin inkişafı üçün vaxt ayrılınsın. Biz bu kanal vasitəsilə dünyanın 64 milyonluq kürd xalqına Azərbaycanımızın başına gələn faciələri çatdıraq.

- Azərbaycanda kürdlərin ictimai təşkilatları varmı?

- Azərbaycanda Mədəniyyət Fondunun nəzdində “Kürd Mədəniyyət Mərkəzi” adlı təşkilat yaradılıb. Dövlət qeydiyyatından keçmiş yeganə təşkilatdır. Həmin təşkilat da liseyin iki dar otağına yerləşdirilib. Orada nə mədəniyyəti təbliğ eləmək, nə də insan toplamaq mümkündür. Bu vəziyyəti millətə təhqirdən başqa heç nə hesab eləmirəm. Həmin mərkəzin sədri Kamil Həsənovdur. Camaat Kürd Mədəniyyət Mərkəzini “Kamil Mənfəət Mərkəzi” adlandırır. Kamil Həsənov ora sədr gələndə mərkəzin kürd və Azərbaycan dilində qəzeti mütəmadi çıxırdı. Ayda bir-iki dəfə konsertlər, konfranslar təşkil edilirdi. Bu tədbirlər Azərbaycandakı millətlərin birliyini gücləndirmək işində ciddi addımlar idi. Lakin son dövrlər fəaliyyət yoxdur. Yalnız respublikamızda hazırda “Diplomat” qəzeti fəaliyyət göstərir.

Nixat Cəbrayılın adlı bir cavan oğlan isə Azərbaycan Kürd Gənclər Təşkilatı adlı bir qurumu bir müddət əvvəl yaradıb. Onu isə qeydiyyat almırlar. Ancaq yaxın vaxtlarda Azərbaycan Kürdləri İctimai Birliyi adlı təşkilat yaratmağı planlaşdırmışam. Təşkilata bir nəfər Qubadlı, bir nəfər Laçın, bir nəfər Kəlbəcər, bir nəfər Naxçıvan, bir nəfər isə Qərbi Azərbaycan kürdünün təsisçisi olması planımızdadır. Ona görə belə olacaq ki, kimsə deməsin ki, bu təşkilat kimsə xidmət edəcək. Azərbaycan dövlətinin qanunları çərçivəsində fəaliyyət göstərəcəyik. Məqsədimiz bu dövlətin başına gətirilən fəlakətləri, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi faktını dünyada yaşayan kürdlərə çatdırmaq və Azərbaycana dəstək qazanmaqdır. Azərbaycanla Şimali İraqın Kürdüstan bölgəsi arasında dostluq əlaqəsi yaratmaqdır. Ərbildə Azərbaycan nümayəndəliyi, Azərbaycanda isə Kürdüstan nümayəndəliyi açılmasına çalışacağıq.

Etibar SEYİDAĞA
musavat.com

PKK-nin qaçırıldığı deputat azad olundu

Türkiyədə PKK silahlılarının qaçırıldığı CHP-nin Tuncelidən olan millət vəkili Hüseyin Aygün 48 saat sonra azad edilib. PKK-çılar onu oğurladıqları yerə 10 kilometr qalmış gətirərək sərbəst buraxıblar.

Terrorçularla birlikdə keçirdiyi 48 saati izah edən Aygün "Dağda keçirdiyim vaxt mənim üçün çətin deyildi. Bilirsiniz, mən dözümlü insanam" deyib. Millət vəkili bildirib ki, PKK silahlıları ona qarşı hörmətlə davranıblar.

"Təhlükəsizliyim üçün bütün tədbirləri görmüşdülər. Qaçırıldıqdan sonra təxminən 6-7 saat yürüdük və bir dərəcə boyuna gəldik. Sərbəst buraxıldığım ana qədər dərəcə sahilində gözlədik", - deyərək Aygün bildirdi. Millət vəkili sözlərinə görə terrorçular ona aparıldıqlarının mübarizənin mənasız olduğunu bildiklərini deyiblər.



olduğunu bildiklərini deyiblər.

Bununla belə, onlar Aygündən CHP-dən çıxaraq müstəqil millət vəkili kimi fəaliyyət göstərməsini istəyiblər.

O isə silah altında, təzyiqlə belə bir qərar verməyə cəyini deyib. "Mənə yönəlmiş bir təhdid yox idi. Yolumu kəsən qrup məni tanıyırdı. Mənə silah işlətməyəcəklərini söylədilər. Müqavimət göstərə bilirdim. İnanmıram ki, silah işlədirdilər. Ancaq arxadan gələn avtomobillər çoxalınca kimsenin can təhlükəsizliyini təhdid altına salmamaq

üçü könüllü getdim. 6-7 saat yol getdik. Dost olduğum Dersim dağlarında qaldıq. Ankaranın, Dersim xalqının reaksiyalarının sərbəst buraxılmama təzələndirdiyini düşünürəm. Davamlı olaraq Bahoz Erdalla müzakirə edirdilər. Bahoz qaçırıldığı üçün qrupa acıqlandı. Məni qaçıran 6-7 gənc idi. "Ankaraya sülh və atəşkəs mesajı vermək üçün hərəkət etdik" dedilər. Evə dönmək istəyirdilər. Kaş ki bu cəmiyyətdə yer alardı, universitet oxuyardılar. Sərbəst buraxarkən mənimlə qucaqlaşdılar, "Bu qarşılaşmanı unutma, abi" dedilər. Piyada gəldim, Dersim dağlarını qarış-qarış tanıyıram". azadliq.az

İsrailin İrana hücum planı mediaya sızdı

Məşhur amerikalı blogger elə keçirdiyi məxfi sənədin detallarını açıqlayıb

Amerikalı məşhur blogger Riçard Silverşteyn İsrailin İrana hücum planı olduğunu iddia etdiyi bir sənədi yayımlayıb. Silverşteyn İsrailin İrana qarşı əməliyyatın koordinasiya hücumla başlayacağını və Tehran rejimini tamamilə iflic edəcək kiber hücumla davam etdiriləcəyini bildirdi. "Tikkun Olam" adlı bloqunda yazdıqlarıyla keçmişdə də müzakirələrə yol açan Silverşteyn əlindəki sənədin İsrailin baş naziri Binyamin Netanyahu ilə müdafiə naziri Ehud Barakın israili nazirlərə qapalı toplan-

malarının protokolları olduğunu iddia edir. Bloggerin yazdığına görə, İsrailin İrana hücum hazırlıq planı çərçivəsində əvvəlcə bir neçə raket zərbəsinin endirilməsi, sonra hava



hücumları, geniş əhatəli kiber hücum və hətta İran ordusunun və kəşfiyyatının yüksək səviyyəli səlahiyyətlilərinə qarşı

sui-qəsdlərin təşkili nəzərdə tutulur.

Xüsusilə virtual hücumla diqqət çəkən Silverşteyn bildirib ki, internet, telefon, radio və televiziya əlaqələri, əlaqə peykləri, Hürremabad və İsfahan kimi yer altı raket bazaları daxil olmaqla əhəmiyyətli obyektlərə gedən fiberoptik kəblər sıradan çıxarılacaq. Sənədi yüksək vəzifəli bir ordu rəsmisindən aldığı iddia edən blogger yazıb ki, mənbə Netanyahu və Barakın İrana hücum məsələsində çox ciddi olduğunu deyib. Silverşteyn sənədi ona sızdıran şəxsin məqsədinin əməliyyatın qarşısını almaq olduğunu yazıb. Bloggerin mənbəsi əlavə edib ki, ordu və kəşfiyyat rəsmilərinin əksəriyyəti İrana qarşı hərbi əməliyyatların əleyhinədir.

azadliq.az



Obamanın rəqibindən ermənilərə jest

Mit Romni qondarma soyqırım iddialarının müəlliflərindən birini özünə vitse-prezident seçdi

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Ağ evin indiki rəhbəri Barak Obamaya qarşı yarışacaq Respublikaçıların namizədi Mit Romninin vitse-prezidentliyə Paul Rayanı seçməsinə erməni lobbisi məmnuniyyətlə qarşılayıb. Nümayəndələr Palatasının Büdcə Komitəsinin rəhbəri olan Paul Rayan Konqresdəki Erməni Dostluq Qrupunun üzvüdür və keçmişdə gündəmə gətirilən erməni layihələrinin müəlliflərindən biridir. Paul Rayan "erməni soyqırımı" iddialarını tanıması üçün Obamaya məktub yazıb. Romninin Rayanı seçməsi erməni seçicilərə yönəlmiş jest kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, iqtisadi islahatları önə çəkən Obamanı məğlub etmək strategiyası tətbiq edən Romni Rayanla eyni düşünür. Romninin ermənilərə jestinin türk və müsəlman seçiciləri itirməsinə səbəb ola biləcəyi də ehtimallar arasındadır.

azadliq.az

Pilotsuz təyyarə "Taliban"ın 50 üzvünü məhv edib

Öldürülən silahlılar arasında 13 nəfər səhra komandiri olub

ABŞ-a məxsus pilotsuz təyyarə Əfqanıstanın şərqində "Taliban"ın mövqelərinə zərbə endirib. Nəticədə 50 nəfər talib öldürülüb. ANS PRESS-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Pakistanla sərhəddə yerləşən Kunar vilayətində baş verib. Əfqan polisinin nümayəndəsi Nəcibulla Xanın bildirdiyinə görə, öldürülən silahlılar arasında 13 səhra komandiri olub. Əfqanıstan ordusu və NATO qüvvələrinin çoxsaylı əməliyyatlarına baxmayaraq, Kunar vilayətində silahlıların fəallığı həmişə yüksək olur.

anspress.com



Bəşər Əsəd Türkiyəni hədələdi

Bəşər Əsəd rəsmi Ankaraya Türkiyənin Suriya müxalifətinə silah köməyini dayandırmayacağı təqdirdə PKK-ya Rusiya istehsalı SA-8 zenit raketlərini verəcəyi ilə bağlı xəbərdarlıq edib. Lent.az-ın "haber türk"-ə istinadən verdiyi məlumata görə, belə bir məlumatla İsrailin "Debka" saytı çıxış edib. Saytın yazdığı məlumatda qeyd olunur ki, Suriya lideri B. Əsəd Türkiyənin suriyalı müxalifətlilərə FIM-92 Stinger zenit raketlərini verdiyini iddia edərək, belə olan halda o da 2500 PKK yaraqlısını silahlandıracağını bildirib.

lent.az

Almanlar Məhəmməd peyğəmbərin karikaturalarını nümayişinə icazə verdilər

Ultrasağ «Almaniya uğrunda» hərəkatının nümayəndələri Berlində Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirə biləcəklər. Bununla bağlı Berlin və Brandenburq federal torpaqlarının ali inzibati məhkəməsi qərar çıxarıb. Hakimlərin fikrincə, karikaturaların nümayişi dini hissləri təhqir etmək sayıla bilməz. Sağ radikallar aksiyalarını Berlinin Noyköln və Vedding rayonlarındakı məscidlərin qarşısında həyata keçirmək fikrindədirlər. Onlar bunu müsəlman sələfilərin alman dilində pulsuz Quran paylamasına qarşı etdiklərini iddia edirlər. May ayında Şimali Reyn – Vestfaliya torpağında analoji aksiya müsəlmanlar və neofaşistlər arasında qarşıdurma səbəb olmuşdu. O zaman 30-dək polis yaralanmış, 100-dək qarşıdurma iştirakçısı isə həbs olunmuşdu.

lent.az

ABŞ və BMT İrani sakitliyə çağırdı

"Hizbullah" yene İsraili vurmaqla hədələdi. İran prezidenti Mahmud Əhmədjadın İsrail əleyhinə hədələyici bəyanatı ABŞ və BMT-nin etirazına səbəb olub.

ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tomi Vitor Əhmədjadın İsrail əleyhinə çıxışını "separatçı və düşmənçə hərəkat" kimi dəyərləndirib. O bildirib ki, Vaşinqton İranın yüksək səviyyəli rəsmisinin bu addımını kəskin şəkildə qınayır.

BMT baş katibi Pan Gi Mun da İranın ali dini lideri, ayətullah Əli Xamneyi və prezident Mahmud Əhmədjadın İsrailə qarşı sərt tənqidi fikirlər səsləndirmələrinə etiraz bəyanatı yayıb. Sənəddə İran rəsmilərinin İsrailə qarşı hədə dolu bəyanatlarından narahatlıq



ifadə olunub.

BMT baş katibi ali dini lideri və prezidenti bu cür hədələrdən çəkinməyə çağırıb. Tehran rejiminin maliyyə və hərbi dəstək verdiyi "Hizbullah" terror təşkilatının lideri Şeyx Həsən Nəsrullah bildirib ki, İrana hücum edəcəyi təqdirdə İsrail raket hücumuna məruz qalacaq: "Biz işğal olunmuş Fələstin torpaqlarında milyonlarla fələstinlinin həyatını əsl cəhənnəmə çevirə bilərik". azadliq.az

Bakıxanov qəsəbəsində abadlıq işləri aparılır, amma..!

Sabunçu rayonunun yeni icra başçısı gələn gündən Bakıxanov qəsəbəsində abadlıq işləri aparmaq məqsədilə, əhalinin illərdən bəri özünə yaratdığı şəraiti, qanuni obyektləri kütləvi şəkildə sökdürür. Kimin səkiddə tikilən obyektini səkiddən uzaqlaşdırır, kimin obyektinin yerini başqa yerdən köçürür. Sakinlərin narazılığına baxmayaraq, bəzi hallarda, uyğunsuz olaraq başiboş məmurların göstərişilə 50 illik yaşıllıqlar mənasız şəkildə vəhşicəsinə kəsilir. Sonradan məlum olur ki, bu 50 illik yaşıl ağaclar kəsilməyə bilərdi. Qəsəbənin abadlaşdırılması təqdire layiqdir və lazımdır. Lakin qəsəbədə elə həyətlər var ki, 33-ildir baxımsızlıqdan xarabalığa bənzəyir. Belə ki, C.Mehmandarov küçəsinin 23-24-25-26-cı binaların həyəti yağış yağanda gölməçədən keçmək olmur, isti günlərdə isə toz-torpaqdan nəfəs almaq mümkün deyil. Elə güman etməyin ki, indiyə qədər heç kimə müraciət olunmayıb, xeyr, müraciət olunmamış yer qalmayıb. Lakin indiyə qədər heç bir dəyişiklik olmayıb. Hələ mən sökülüb-tökülən eyvanlardan danışmıram!


Bakıxanov qəsəbəsindəki 5-saylı

uşaq xəstəxanasının yolları da keçilməzdir, belə ki, əvvəlki rəhbərliyin acgözlüyü ucbatından xəstəxanaya gedən yolda təcili yardım maşını ilə başqa bir maşın yan-yanı keçə bilməz. Bu məsələyə bir çarə tapılmalıdır.

Həmin xəstəxananın yaxınlığında balaca bir park var, lakin bu park baxımsızlıq ucbatından zibilxanaya çevrilib. Oturacaqları sınıq, uşaqların yellənçəkləri qırıq-salxaq gündədir. Sözün əsil mənasında adamın ürəyə ağrayır. Görəsən, bu parkın yanından ötən icra nümayəndələri az da, olsa, utana bilirlərmi?! Maraqlı bir mənzərəyə rast gəldim, "İdman liseyi"nin yaxınlığında hansısa "bəy" düz yolun ortasında 4 mərtəbəli qoşa villa tikir, 10-metrə ondan irəli binanın simmetriyasına uyğun olaraq obyekt sökülür. Bu nə işdir baş açmaq olmur. Mənə elə gəlir ki, qanun hamı üçün qanun olmalıdır.

Cənab başçı, indi havalar sərin, gün sizi vurmaz, zəhmət çəkib əraziləri gəzin, xalqla təmasda olun və xalqın fikirlərini öyrənin. Belə addım atsanız mənə elə gəlir ki, xalqın da hörmətini qazınarsınız!





**Hüseyin
Kürdoğlu**

DOST OLMAZ ERMƏNİDƏN

Əzəl başdan günahkar özümüzük, qeyri yox,
Duymadıq ki, xainin qılığı var, mehri yox.
Gözümüzün yağını yedirtsek də, xeyri yox,
Öz kökündən bitər ot, yenə həməndir, həməni,
Dost olmaz erməniden!

Gizli qəbir qazırmış bizə bu gor qonşumuz,
İnanmadıq felinə qurduqca tor qonşumuz.
Kəsdini duz-çörəyə, ocağa kor qonşumuz,
Əkdüyümüz şumlara səpirmiş zəhərli dən,
Dost olmaz erməniden!

Qafasında min ilin xəyanət qurdu varmış,
Bir damcı küdürətin dənizcə ardı varmış,
İçində ilan kimi qıvrılan dərdi varmış,
Hayk imiş ifritenin əmcəyindən süd əməni,
Dost olmaz erməniden!

Yurd-yuva dağıdanın yurdu tar-mar gerek,
Havalanan başlara geniş dünya dar gerek.

Qonşu quduz olanda ortadan hasar gerek,
Babalar dediyini nə tez unutmuşam mən:
Dost olmaz erməniden!

Köpəklər kölgəsində şirə dönər tulalar,
Təkbətək meydanında quyruğunu bulalar.
Qəhmər çıxanı çoxdur, olanları malalar,
Nifaq toxumlarını hey cücərdi yenidən,
Dost olmaz erməniden!

Axçı-harsun gətirib nəslimizə caladıq,
Qızıl gülü soldurub, qaratıkan suladıq.
Axırda güllələndik, qanımızı yaladıq,
Bu söz ata sözüdür bir az dərin düşünsən:
Dost olmaz erməniden!

Girəvə düşən kimi ədavəti körüklər,
Yurdumuzun daşına, torpağına yeriklər.
Bayquşdur, öz nəslini qaranlığa sürüklər,
Diz çöksün qarşımızda gerek boynunda kəfən,
Dost olmaz erməniden!

Yamanlıq taxta çıxıb, yaxşısı da yamandır,
Qanan da qanmazlaşıb, başı-beyni dumandır.
Nəbi nəslə, düşməne fürsət vermə, amandır,
Əsirgəmə gülləni, hünərinə min əhsən,
Dost olmaz erməniden!

İblis ürəyindədir, mələk donu geysə də,
Milyon kərə and içib, başına daş döysə də,
Öz kökünə, zatına tüpürsə də, söysə də,
Daha bir də inanma, ulu xalq, ulu Vətən!
Bil ki, qan düşmənidir, bil ki, can düşmənidir,
Dost olmaz erməniden!

10.04.92



**Barîyê
Bala**

NEYARÊ HAR!

Bese, bese, îdî axam pêpez meke,
Gul-sosinê meheçqîne, îsaf bike.
Koşk-bircêd min cî ranekê, mehedmîne,
Çem û kanyê bê xov meke, memiçqîne.
Ewa axa tew şerefa dayka mine,
Her yek gulek şehîdekî gelê mine.
Ew koşk û birc, kevn dîroka gelê minin,
Ew çem-kanî, herd bistanê dayka minin.
Ji dest-pîyêd serokêd min qeyda veke,
Kan û xezne milkê minin, talan meke.
Lawê Kurda tew mîrxas in, pê nikarî,
Tu xayînî, xapxapokî, bê îtbarî.
Namûs, xîret boy te tune, îdî here,
Tew axa min tiverike, lê megere.
Tu xwînrêjî, qetilkarê gelê minî,
Bê kok-eslî, deyndarê heqê minî.
Xewa giran îdî zû da ez rabûme,
Min heqê xwe naskirîye, serwest bûme.
Zef dijware, îdî tu min bixapînî,
Bikî kole, ber derê xwe bigerînî.
Îdî here, ez te vira qet nebînim,
Cara îcar ezê ruhê te bistînim.
Bê şerefo, ji ku hatî, hetanî ku,
Dinya zane, pêş dîrokê rûşê tu.
Biteyîse, zû dîrkeve, here ji vira,
Pêşya gotîye: "Gurê gerik, nabe bira".

WELAT

Him dinalim, him dizêrim, dîrî, Welat,
Dil hejarim, tengezarim, nûrî, Welat,
Tîrs û xofim, sirûk pême, tune bawer,
Jan giranim, tu melhema minî, Welat...

Xerîb warim, hêlîn sarim, Kurdim, Welat,
Hesretkêşim, te nabînim, derim, Welat,
Zelûl xemim, xalî nabin çav ji hêstra,
Stûna dilî, bext-mirazê minî, Welat...
Per û baskî, xemil-rewşî, timê, Welat,
Qudûm-qamî, şewq û şamî, min ra, Welat,
Bêy te îdî ez bedhalim, nema tawet,
Ziyaretî, tiverikî, boy min, Welat...

SEYDA CEGERXWÎN, JÎ XEW RABE

Rewayî azabûna Kurdistana Îraqêye federal dikim.
Seydayê min, ji xew rabe, mizgîn heyê,
Qurna bîstûyekê – qurna me Kurdaye.
Başûrê kal ro derketîye, naçe ava,
Bûz helyaye, beşer ketiye dev û lêva.
Hîva hilî naxwaze ji cî bileqe,
Stêrkên şeveq eşqa bûne rêz-xeleqe.
Zindanên sar, hepsên tarî hedimîne,
Xasbaxçên ter, dibistana hîm danîne.
Qeyd û zincîr hûrxas bûne, tev helyane,
Sêfîl-sêwî bûne xweyê mal-milkane.
Çem û kanî zela bûne dixulxulin,
Dayîk-xûşka avîtine jan û kulin.
Gul-sosina xemil daye sînge çîya,
Qîrîn-qûjîn îdî nayê ji deşt-gelîya.
Mûsîqayê parek welat hingavtîye,
Xêr û xeznê ser axa me per vedaye.
Lawê Kurda komkar bûne bê şert, şirût,
Her çar para bikine yek, hildin hidûd.
Îdî şa be, dinya kevin merûm bûye,
Xwedê îcar bûye dostê me Kurdaye.
Xwînrêjêd me îdî zanin ku kîne em,
Lawê Qazî, lawê Berzan, kardûxin em.
Misto, Seddam, hêsrên şewat dibarînin,
Pêş cihanê rezîl bûne, cî nabînin.
Lawên Kurda avîtine xewa giran,
Xwînrêja ra îdî nadin fîrsed, eman.
Seyda, dinya pêpelîke, jor û jêre,
Bok-berana timê hîştîye şuxlê xêre.
Seydayê min, bese razêy, ji xew rabe,
Cejna gelê xwe pîroz ke, tev me şa be.
Kal û bava berê-berda wa gotîye,
«Her şevkê, sibeke wê ronik heyê».



BUDAQ QÜRURLANIR...

Budaq qürurlanır ucalığından,
Bəyənmiş gövdəsin, bəyənmiş kökünü.
Qaldırın başını göylərə dikib,
Baxıb gövdəsinə görməyir özünü.

Sanki utanc duyur ucalan budaq,
Başı üzərində dayanan kökdən.
Elə bil heç bunun gövdəsi yoxdu,

Yaranıb dünyaya gəlibdi heçdən.

Fəxarət hissiylə ucalır hər gün,
Əyilib kölgəsin salmır altına.
Anlamır gövdəsin, eşitmir kökünü,
Özünü bənzədir zərə, altına.

Yetişən barından gövdəyə qıymır,
Çürümüş meyvəsin tökür dibinə.
Uçalıq hisləti kor edib onu,
Meyvəsin özgələr yığır cibinə.

Çiyini dayayan budaqlarına-
Bu qara gövdəyə yazığım gəlir.
Diz üstə dayanıb bitirdiyindən-
Sonradan İlahi, gör nələr görür.

Küsgün olub, bu dünyanı yaşayb,
Az yaşımca çox şeyləri görmüşəm.
Öz soyunu bəyənməyən budağın,
Bəlkə mən də, meyvəsinə dərmüşəm!

TARİYEL KÜSKÜN
04.07.2012.



**Nəriman
Əyyub**

KÖVRƏLDİM

Sən ey Qoz ağacı, Ərik ağacı,
Əncir ağacıyla olmusuz bacı.
Salam getirmişəm Bakıdan sizə,
Qonşunuz Gilas da deyildi təzə.
Nə zaman əkmışəm çıxıb yadımdan,
İndi tək qalmırsız, edirsiz aman.
Yoxdur gündəlikdə suvaran sizi,
Böcəklər bürüyüb gövdələrinizi.
Fikirlə dayanıb cüt Tut ağacı,
Heyva da gözəldi, Nar meyvə tacı.
Sizləri əkmışəm cavan yaşımca,
O vaxt qapqaraydı saçım başımda.
Gündüzlər gedərdim işə gündəlik,
Nə qədər işləsəm, olmurdu ləlik.
Burada var idi Qara Gavalı,
Yanımda əkmışdim Sarı Albalı.
Onlardan qalmayıb bircə nişana,
Görünür, susuz qalıb gəliblər cana.
Bağışlayın mənə, gələ bilmirəm,
Sizinlə dərdimi bölə bilmirəm.
Yaman dəyişibdir indiki zaman,
İşsiz yaşamağa qalmayıb güman.
Yoxdur kəndimizdə bircə iş yeri,
Şəhər işlərinə sahibdir Meri.
İndi əlac qalıb təkçə Allaha,
Güman da qalmayıb gələn sabaha.
Kəndimə gəlmişəm, qəlbim pərişan,
Gördüyüm işlərdən qalmayıb nişan.
Dəyişib bağçamız, solğun görünür,
Üzümün budağı yerlə sürünür.
Kövrəldim, yaşadı bu kövrək gözüm,
Belə vəziyyətə çətin ki dözüüm.
Əllərimi açdım olan göylərə,
Buludlar ağılasa verər səmərə,
Bircə Allahıma ümidim qalıb,
Heyif, Nəriman Əyyub artıq qocalıb.
10.03.2011.

İNAMIM AZALIB

Əfruzun toyundakı duyğularım

İnamım azalıb qadir Allaha,
Pisə yaxşı, yaxşıya pislik edir.
Heç nəyə inamım qalmayıb daha,
Yaxşı adamlara pisliklər nədir?

Zavallı Zakir də bütün ömrünü,
Həsr etdi cüt bacı, dörd qardaşına,
Bütün həyatının çətin gününü,
Qıydıqca onlara, qıydı yaşına.

Niyə pislik etdi Allahım ona?
Qoymadı yaşasın istədiyi tək.

Baxıram üzünə mən yana-yana,
Yalvardım Allaha, pislikdən əl çək.

Əfruz bacım vaxtsız köçdü dünyadan,
Yeddi övlad qaldı yetim anadan.
Uşaq yetim qalır ancaq anadan,
Ata eşqə düşdü nə gizlət, nə dan.

O yığı başına qardaş-bacını,
Tikirdi onlara həyəyə bir ev.
O çəkdi hamıdan ağır-acını,
Əsmərə söylədi-hamımızı sev.

İnsafən Əsmər də bir ana kimi,
Doğma həyatını həsr etdi təmiz.
Atası evləndi yeni bəy kimi,
Törəndi cüt övlad yenidən Əziz.

Əfruzun toyudur, Zakirdir qəmgin,
Ürəyindən keçir nələr, ay nələr.
Kömək eyləməyir nə Quran, nə din,
Xəyalımdan keçir qəmli kölgələr.

Sən saydığın say, fələk nə sayır,
Bilmirsən əbədi o həqiqəti,
Ev-eşiyi gözəl, bütün çöl-bayır,
Heç birində qüsur qoymayıb qəti.

Əsmər, söyləyirdin dördcə yüz nəfər
Gələcək, bəs hanı həmin insanlar,
Kənddən onca adam, et kəsən Cəfər,
İnsan dəyişibdir, yox utananlar.

Düzmüşən süfrəyə neçə cür yemək,
Şərəblərin sayı onlardan bətr.
«Təbiət» sarayı yaranır tək-tək,
Ay Əsmər, yeməklər hamıya yetər.

Kor olsun fələyin görün gözləri,
Zakiri bu günə saldı nə üçün?
Qeyrətli insanın getmir dizləri,
Baxdıqca dərd çəkir o için-için.

Qəhrəman qeyrəti olan bir insan,
Nələr yaratmadı, nələr etmədi.
Cəfəkeş doğulmuş ilkin anadan,
Heyif, axıradək elə getmədi.

Neçə yaxınlara o çörək verdi,
Onlara çox qıydı öz zəhmətini,
Yaxınlar bilmədi O nələr gördü,
Gənclikdən götürdü olan çətini.


Bəzi yaxınlar da yaxşılıqları,
Unutdular tezçə, həmin cılızlar.
Həmin o nadanlar oldu cır arı,
Qeyrəti olmayan eyləmədi ar.

Bütün əzabları sən çəkdi, Zakir,
Budurmu sonuncu mükafatınız?
Gözəl bağçalar da sən əkdin, Zakir,
İki oğlun oldu, bircə gözəl qız.

Arazın, Mahirin, Əfruzun yanır,
Sənin bu əlacsiz olan halına.
Nəriman Əyyub da baxıb odlanır,
Həvəsi yox, milyon çalğı çalına.

14.11.2010.

YNK serdana serok kir



Li gora nûçeya KTV-ê, li Selahedîne Serokê Kurdistanê Mesûd Barzanî pêşwaziya heyeteke Rayedarên Yekîtiya Nîştîmaniya Kurdistanê kir.

Di hevdîtineke de heyeta YNK li ser navê sekreterê YNK yê giştî Celal Talabanî 66mîn salvegera damezrandina partiya demokrata Kurdistanê û herwiha roja jidayikbûna Serok Barzanî pîroz kir û hêviya pêşkeftin û geşekirineke baştir ji PDK û xebatê ve ya dîrokî xwest û tekez li ser hemahengî û hevkarî û tebayiya heyî ya di navbera aliyên siyasî yên Kurdistanê de kir bi taybetî di warê bihêztir kirina hevpeymanîya stratejîk a di navbera PDK û YNK de bi mebesta parastina destkeftin heyî û

bihêztir kirina navmala Kurd û bi destxistina ev armancên bilind yên ku, hîn jî nihatine bidestxistin.

Di berdewamiya ve hevdîtina han de Serok Barzanî jî spasiya heyeta yekîtiya nîştîmaniya Kurdistanê kir û tekez li ser ve yekê kir ku, parastina hevpeymanîya stratejîk ya di navbera PDK û YNKê de di pêşiya her tişteke din de ye jiber ku, tenê bi rêya bihêztir kirina hevpeymanîya han û bihêztir kirina navmala Kurd û hemahengî û tebayiya navbera aliyên siyasî yên Kurdistanê de dikarin bi tehedê û metersiyên re rûbirû bibin.

Malikî nûneratiya Kurdistanê li Bexdayê daxist

Serokatiya civata wezîrên hikûmeta Kurdistanê daxuyaniyekê li ser daxistina nûneratiya hikûmeta herêma Kurdistanê li Bexdayê ji aliyê ofîsa serokwezîrê Êraqê ve dide û ev li jêr teksta daxuyaniyê ye:

Ofîsa serokwezîrê Êraqê yekterefî û bêy agadarkirina hikûmeta herêma Kurdistanê bi nivîsa jimare 1373 li roja 08.08.2012ê nûneratiya herêma Kurdistanê a li Bexdayê bi hêceta neqanûnbûna wê daxist.

Hikûmeta herêma Kurdistanê nerazîbûna xwe li hember ve biryara ofîsa serokwezîrê Êraqê diyar dîke û tekîdê dîke ku, tevî ve pêngavê ti bîngehek qanûnî jê re nîne, dê tesîreke xerap jî li ser tîkeliyên navbera herêma Kurdistanê û hikûmeta Êraqa federal yên ku, li gor

destûrê hatîne rêxistin, bike. Jibîlî ve jî, peywendiyên her herêmeke di çarçoveya dewleteke federal de, ji bo hevahengî û meşandina karûbarên navbera her du aliyan de, pêwîstî bi



saziyeke qanûnî heye.

Em ve rastiyê li bîra her kesî tînin ku, zêdetir ji 6 salane nûneratiya herêma Kurdistanê li Bexdayê heye û bi nivîsa ofîsa birêz Nûrî Malikî serokwezîrê Êraqê a jimare 1063 li roja 24.07.2006ê hatiye vekirin û her bi wê fermana

serokwezîrê Êraqê dest bi karûbarên xwe kiriye û heta nuha gelek nivîs û biryarên îdarî jî di navbera nûneratiya herêma Kurdistanê a li Bexdayê û hikûmeta Êraqê de hatîne hinartin. Ev hemû belgene ku, hebûna nûneratiya herêma Kurdistanê li Bexdayê qanûnî ye. Bi vî awayî ti hêcet ji bo biryara daxistina nûneratiya herêma Kurdistanê ji aliyê ofîsa serokwezîrê Êraqê ve nîne.

Tevî ve jî, hikûmeta herêma Kurdistanê radigihîne ku, aramnc ji vekirina ve nûneratiyê li Bexdayê, ji bo baştirkirina peywendî û hevahengiya navbera herêma Kurdistan û hikûmeta federal bûye, bi tyabetî di warê dadgehane, tendirustiyê, perwerdeyê, xalên ser sînoran, beşdariya nûneratiya

Kurdistanê di komîteyên Bexdayê de û mitabîqkirina siyaseta giştî digel Bexdayê di çarçoveya destûrê de. Jibîlî ve jî, destûra Êraqê ku bîngeha rêxistina tîkeliyên navbera herêman û hikûmeta federal de ye, ti rêgiriye ji vekirina nûneratiyên herêma Kurdistanê li Bexdayê nake.

Destûra Êraqê di madeya 117ê de bi eşkereyî îtirav bi gişt sazî û desthilatên herêma Kurdistanê kiriye û li gor madeya 121 a destûra Êraqê, rê ji herêman re dide ku nûneratiyên xwe di nav sefaretên Êraqê de li derve hebin. Mirov ecêbmayî dimîne ku, rê bê girtin li paytextê nûneratiya herêma Kurdistanê hebe. Di dawiyê de, hikûmeta herêma Kurdistanê daxwazê ji ofîsa serokwezîrê Êraqê dîke ve biryara xwe poşman bibe û ji bona tîkeliyên rast û dirust ku xizmeta berjewendiya her du aliyan bike, biryareke dirust bide.

Rojeva Kurd
Serokatiya civata wezîran
Hewlêr
16.08.2012



PKK ji ber cejnê çalakiyên xwe rawestand

Avestakurd – Partiya Karkerên Kurdistanê PKK'ê ji ber rojên cejna Remezanê çalakiyên xwe yên leşkerî rawestand.

PKK'ê daxuyaniyek da raya giştî û di daxuyaniyê de diyarkir ku ger 'ew neçar nebin' dê rojên cejnê de şer nekin û ti çalakiyan li dar nexin. Li gor daxuyaniya di ANF'ê de hatî belavkirin, PKK'ê dibêje "Gerîlayên azadiya Kurdistanê her tim rêza rojên pîroz girtiye, ji ber wê jî di rojên cejna pîroz ya Remezanê de jî, ger neçar nebin dê şer nekin."

Colemêrgiyan wezîrê hundir protesto kirin



AvestaKurd - Bi serdana Colemêrgê a wezîrê hundir yê Tirkiyê Îdris Naim Şahin, li bajêr gel kom bû û ew protesto kirin. Polîsan ji bo ku çalakvane belav bike gule berdane hewa û Şahîn li ber protestoyan xwe spartîye kargehekê.

Wezîrê hundir yê Tirkiyê Îdris Naim Şahin, îro li Wanê bi rêya bejahiyê derbasa Colemêrgê bû. Di bin ewlehiyê berfireh de çû Colemêrgê û piştî fîtarê ji otêlê derket û dakete kolana Cumhuriyetê ku bazarê bigere. Ji aliyê tîmên taybet û parêzvanên wî ve dihat parastin. Li ser serdana Şahin, gelê Colemêrgê kom bûn û demeke dirêj ew yûha kirin. Polîsan gule berdane hewa ku gel belav bike lê gel belav nebû. Polîsan bi bombeyên gazê û ava bitezyîq midaxeleya çalakvane kir.

Hemwelatiyên ku derketibûn danûstandina cejna remezanê bikin, ji ber derketina gengeşiyên, reviyane mala xwe. Esnafan jî derabeyên kargehên xwe girtin. Hat ragihandin ku, wezîr Şahin mecbûr maye xwe spartîye kargehekê. Bi dehan wesaitên bizirx sewqa navenda bajêr kirine. Gellek hemwelatî bi bombeyên gazê ketine rewşeke xirab. Dîsa polîsekî ku ji serê xwe derbeya kevir xwariye birîndar bûye.

Istixbarata Îngilîz alîkariya muxalifeta Sûriyê dîke

Avestakurd – Hat zanîn, Îstixbarata Îngilîz alîkariya muxalifeta Sûriyê dîke û destxwe di nava hin çalakiyên li dijî rejîma Esed pêk hatî de, heye.

Rojnameya Sunday Times ya Îngilîzî di nûçenivîseke xwe de belavkir ku Îstixbarata Îngilîz alîkariya muxalifeta Sûriyê dîke. Rojnameyê diyarkir ku Îstixbarata Îngilîz ji bineciha xwe ya li Qibrîsê piştîgirî û alîkarî dide Artêşa Azad ya Sûriyê û dibêje ku gelek çalakiyên serkeftî yên li dijî rejîma Sûriyê pêk hatî de destê Îstixbarata Îngilîz tê de heye. Her weha rojname diyar dîke ku Îstixbarata Îngilîz agahî û pêzanînan dide Artêşa Azad ya Sûriyê.

Aygun: Heke hûn bixwazin ez îstîfa bikim

Eşkere bû ku parlamenterê CHP-ê Huseyîn Aygun ji Serokê Giştî yê CHP-ê Kemal Kiliçdaroglu re gotiye; 'Ez îstîfa bikim', lê ev pêşniyaza wî ji hêla Kiliçdaroglu ve hatiye redkirin.

NÛÇEYÊ PARVEKE: MEZINAYIYA TÎPAN:

Eşkere bû ku parlamenterê CHP-ê Huseyîn Aygun ji Serokê Giştî yê CHP-ê Kemal Kiliçdaroglu re gotiye; 'Îstîfa bikim', lê ev pêşniyaza wî ji hêla Kiliçdaroglu ve hatiye redkirin.

Huseyîn Aygun piştî revandin û serbestberdana ji hêla PKK-ê ve, bi riya telefonê çend caran bi Kiliçdaroglu re axivî.

Aygun diyar kir ku pêşniyaza wî ya îstîfayê ji hêla Kiliçdaroglu ve nehatiye pejirandin. Huseyîn Aygun daxuyaniya da rojnameya Cumhuriyetê û diyar kir ku Kil-

içdaroglu roja duyem telefonê jê re vekiriye û jê hêvî kiriye ku hay ji şewaza axafti-

dikarim herim Dêrsimê û dest bi parêzeriyê bikim. Huseyîn Aygun diyar kir ku ev

hêkan tune. Li ser serên wan helîkopter nafirîn. Di nava mayîn û guleyan de siyaseta nakin. Gava ew ji koşk û serayên xwe tweet-an diavêjin, ez tevî pesta/zexta PKK-ê li Dêrsimê gelê xwe û partiya xwe temsîl dikim."

'Divê ev şer 30 salên din nedome'

Aygun di daxuyaniya xwe ya Cumhuriyetê de diyar dîke ku rewşeke ku ew 'doza lêborînê' bike tune û wiha berdewam dîke:

"Daxwaza min a tekane aştî ye. Ez 14 salî bûm kêşeya kurd hebû. Vê gavê keça min 16 salî ye û ev kêşe hê jî heye. Divê ev şer 30 salên din berdewam neke. Dixwazim ku zarokên min di nava aştîyê de jiyana xwe bidomînin. Ji bo ku empatiyek were kirin min ew gotin kirin."

NETKURD
Bêcirman Bêcirmanî



na xwe hebe.

'Heye ku dev ji parlamenteriyê berdim û vegerim parêzeriyê'

Aygun ji Kiliçdaroglu re gotiye: "Heke ez we dixim nava zoriyê, we kengê xwest ez dikarim dev ji siyaseta berdim. We kengê xwest ez

pêşniyaza wî ji hêla Kemal Kiliçdaroglu ve hatiye redkirin.

'Li ser milên wan selika hêkan tune'

Huseyîn Aygun diyar kir ku li ser rewşa wî tu nerehetî di nava partiyê de tune û wiha got: "Li ser milên kesên ku min rexnebaran dîkin selika

Əvvəli ötən sayımızda**HİCRİ 1323-cü (MİLADİ 1905-ci İL) TARİXDƏ TİFLİSDƏ BAŞ VERƏN ƏHVALATLAR HAQQINDA**

Oktyabr ayında Tiflis şəhərində bayram münasibəti ilə camaat küçələrə gəzintiyə çıxmışdı. Camaat kilsənin yanına çatanda birdən evlərin pəncərələrindən güllələr yağmağa başladı. Neçə adam bunun nəticəsində öldü və yaralandı.

Camaat erməni «Listok» qəzetxanasının yanına çatanda qəzetxananın otağından camaatın içərisinə bir bomba atıldı. Bundan başqa, gimnaziya tərəfdən də bir bomba atıldı. Camaat «Sobraniye» binasının yanından keçəndə bir bomba da oradan atıldı.


Bu zaman üç rota rus qoşun dəstələri gəldi və başladı camaatla atışmağa. Bomba atılan evləri gülləbaran etdilər. Nəticədə otuz beş nəfər həlak oldu, on beş nəfər yaralandı.

Ə L A V Ə: Bu hadisələr cərəyan edən vaxt Batum tərəfdə neçə körpü partladıldı. Qoridə isə qoşunun toqquşması oldu.

Uzerget uyezdində isə camaat rus

oxuya-oxuya küçələri dolanırdılar. Ruslar öz qırmızı bayraqlarını qoyub imperatorun şəkli ilə öz milli bayraqlarını götürüb dolanırdılar. Müsəlmanlar da onlara qarışıq qubernatorla birlikdə Böyük kilsəyə gəlib dualar oxudular. Bundan sonra isə qubernator baş keşislə birlikdə «Qasım bəy» məscidinə gəldilər. Orada da dualar oxudular. Bu vaxt bərk yağış yağdığından camaat dağıldı. Bir dəstə kilsənin qabağından keçərkən gördülər ki, bir rus əlində qırmızı bayraq hündür bir yerə çıxaraq hökumətə qarşı nitq söyləyir. Camaat tökülüb onu tutdular və sonra döyüb öldürdülər. Divan da buna mane olmadı.

Yenə də 20 oktyabrda dövlətin ziddinə gedən camaat cəm olub istədilər ki, həbsxananı açaraq məhbusları azad etsinlər. Rus qoşunu bunun qarşısını aldı. Toqquşma nəticəsində camaatdan on səkkiz nəfər yaralandı. Həmin gün Bibi- Heybət yolunda qırmızı bayraq qaldıranlarla milli bayraq daşıyanlar arasında bərk vuruşma və atışma oldu. Nəticədə bir adam öldü, iki nəfər isə yaralandı. Həmin hadisə haqqında erməni qəzetləri yazırdı ki, bu toqquşmada yüz nəfər erməni ölüb.



götürülmüş müsəlman evi idi. Dərhal kazaklar həmin evi gülləbaran edərək ermənilərin evlərini yandırmağa başladılar. Bu hadisədə öldürülənlərin və yananların sayı on altı nəfər olmuşdu. Yaralananların miqdarı isə məlum deyildi. Yenə həmin günün gecəsi atışmalar

bazarına çıxardılar və onu müsəlmanlar öldürdüyünü söylədilər. Odur ki, divan əhli müsəlmanlar arasında axtarış aparmağa başladı. Müsəlmanlar bildirdilər ki, biz heç vaxt belə namərdliyə yol vermərik. Bunu ermənilərin özləri edib bizim üstümüze yırırlar ki, müsəlmanları müqəssir etsinlər.

Xülasə, çox çəkişmələrdən sonra ermənilərin sakitləşdirilməsindən ötrü divan bir dəstə atlı kazak və bir dəstə piyada götürüb qubernatorla birlikdə müsəlman meydanına gəldilər. Qubernator bir kağız oxuyaraq bildirdi ki, sərdarın hökmünə əsasən gerek ölən erməninin meyidini verəsiniz. Əgər onun meyidi verilməsə bu Şeytanbazar adlanan dükənlərdən gerek bir neçə yüz manat pul toplayıb o ölən erməninin külfətinə verəsiniz.

Bir-iki gündən sonra rus qoşunu yenə gəlib o qərarla müsəlman bazarından keçdi. Qubernator müsəlmanlarla yumşaq rəftar edirdi, cənab qazi və əyanlarla xoş davranırdı.

Ramazanın 18-ci günü qubernator belə məsləhət gördü ki, müsəlman

1905-06-cı illərdə erməni-müsəlman davasında Kürd xalqının rolu

kazaklarının üstünə bombalar atdılar. Nəticədə çoxlu kazaklar məhv oldu və yaralandı.

Yuxarıda qeyd etdiyimiz hadisədən sonra Tiflis şəhərində yenidən dalbadal baş vermiş atışmalar zamanı otuz dörd nəfər həlak oldu, səksən bir nəfər yaralandı.

TİFLİS ŞƏHƏRİNDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

Dekabr ayında erməni tayfası yenə dinc dura bilməyib, hazırlıq gördükdən sonra qəflətən müsəlmanların üstünə hücum çəkdi. Müsəlmanların bu hücumdan xəbərləri olmadığından ermənilərə layiqli cavab vermək üçün yanlarında silah və sursat yox idi. Əhvalatdan xəbərdar olan gürcülər tüfəng və patronla müsəlmanlara kömək etdilər. Müsəlmanlar tanınmış bir şəxsin imarətinə girərək evi özləri üçün sənğərə çevirdilər və ermənilərlə atışmağa başladılar. Müsəlmanlar iki gecəgündüz ermənilərlə atışdılar.

Tiflisdə baş verən bu əhvalatdan ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər. Namestnik kəndlərdən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Odur ki, müsəlmanlar şəhərin ətrafından atlarını geri - kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Onlar salavat və nəre çəkərək ermənilərin üzərinə hücumu başladılar. Bir gecəgündüz vuruşmadan sonra çoxlu erməni qırıldı. Qalanları isə qaçıb aradan çıxdılar.

1905-ci İLİN OKTYABR AYINDA BAKIDA BAŞ VERƏN ƏHVALAT

Padşahın şadlıq günündə rus və müsəlman camaatı «ura» deyə-deyə küçələri dolanıb və türk dillərində şüarlar

21 oktyabrda bir dəstə rus kazakları öz əziz günləri münasibətilə əllərində padşahın şəkli küçə ilə hərəkət edirdilər. Ruslar Mirzəyans adlı varlı və mənəb sahibi erməninin evinin qabağından keçəndə həmin evdən kazakların üstünə güllə atdılar. Həmin saat kazaklar evi mühasirəyə aldılar və hər tərəfdən neft töküblə odladılar. Ev yanib külə döndü. Kazaklar yanğın söndürən müvəkilləri də evi söndürməyə qoymadılar. Ev alışıb yanarkən yel vurub qonşu erməni evlərinə də od saldı. Bunun nəticəsində də bütün evlər yandı.

Həmin əhvalatdan sonra rus kazak dəstəsi ermənilərin dükənlərinə hücum çəkərək talan və tarac etdilər. Sonra isə kazaklar erməni varlıları olan Lalayevin, Kələntərovun dükənlərinin əmlakını, eləcə də Tağızadənin dükənlərini icarəyə götürmüş ermənilərin mallarını və əşyalarını talan etdilər. Bu toqquşmada ölənlərin və yaralananların sayı qırx nəfərə çatmışdı. Onun da əksəriyyəti erməni idi. Bu əhvalatdan sonra qubernatorun əmri ilə rus kazakları erməni küçələrindən köçürülərək müsəlman məhəllələrində yerləşdirildi.

Oktyabrın 23-də ruslar qubernatorun iqamətgahında məsləhət toplantısı keçirdilər. Bu toplantıda ermənilərdən başqa, bütün millətlərin nümayəndələri iştirak edirdilər. Toplantıya ermənilər özləri gəlməmişdilər. Məsləhətdən sonra kazaklar gəlib qubernatordan erməniləri cəzalandırmağa icazə verməsini xahiş etdilər. Qubernator onları sakitləşdirdi. Bir az keçdikdən sonra yenə bir dəstə kazak padşahın övrətinin şəklini millət bayrağı ilə birlikdə əllərinə götürüb küçə-bazarı gəzməyə çıxdılar. Onlar erməni məhəlləsinə gəlib çatanda yenə onların üstünə evlərin birindən güllə atdılar. Güllə atılan ev erməni tərəfindən icarəyə

oldu. Bir erməni evi yandırıldı.

Oktyabr ayında baş vermiş toqquşmalarda əlli yeddi nəfər adam öldürülmüşdür ki, bunlardan əlli biri erməni, biri rus, biri gürcü, biri yəhudi, ikisi isə müsəlman idi. Yaralananların



sayı isə 59 nəfər idi. Onlardan 38 nəfəri erməni, 14-ü rus, biri yəhudi, biri nemes, 4 nəfəri müsəlman və biri nə millət olduğu məlum olmadı. Yandırılmış evlərin miqdarı isə 28 ədəd idi. Onlardan 24-ü erməni, biri rus, biri isə müsəlman evi idi. Bunlarla yanaşı, iki şəhər budkası da yandırılmışdı. İğtişaşlar zamanı dəyən zərərin miqdarı məlum olmamışdır. Bu iğtişaşa və xəsarətə erməni tayfası bais olmuşdur.

RAMAZAN AYINDA (15 noyabr) ŞUŞA ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ ƏHVALAT

Məsumovlardan olan bir erməni öldürülmüşdü. Ermənilər bu ölüm hadisəsinin izini qəsdən gətirib müsəlman

əhli dükən-bazarı bağlayıb toy və musiqi çala-çala padşahın fərmanı oxunacaq böyük bir yerə gəlsinlər. Müsəlmanlar cavab verdilər ki, bu günlər bizim əziz və təziyə günlərimizdir. Odur ki, musiqi və toy çalmaq olmaz. Özümüz isə toplaşib oraya gələ bilərik. Danışığa əsasən müsəlmanlar dükən-bazarı bağlayıb böyük bir izdihamla, şahın iki şəkli və on bayraq əllərində bazardan keçərək divanxananın qabağına gəldilər və əyanlar da gəlib bağda qərar tutdular. Qubernator böyük çinovniklərlə müsəlmanların toplaşdığı yerə gəldilər. Kilsənin ətrafı kiçik olduğundan qubernator alimlər və əyanlarla birlikdə su anbarının üstünə gəldilər. Bura həm də hündür idi. Camaat isə əllərində bayraqlar və padşahın şəkilləri anbarın qabaq tərəfinə yığıdılar. Hər tərəf camaatla dolu idi. Camaatın gurultusundan qulaq tutulurdu. Bir atlı kazak dəstəsi gəlib bir tərəfdə səf çəkib durmuşdu. Bu qədər camaatın içində vur-tut beş nəfər erməni var idi. Onlardan biri qubernatorun yanında, dörd nəfəri isə kilsənin qabağında dayanmışdı. Onların birisinin adı Amrımov Mikit idi. Mən onu yanıma çağırıb dedim:

— Baron Mikit! Bu nə fitnə-fəsad, xəsarət və mərdüməzarlıqdır ki, erməni tayfası dünyaya salıb? Xalqın rahatlığını kəsiblər. Onlar bu qədər tökülən nahaq qanlara, yanan mülklərə və qarət edilən mallara bais oldular.

Mikit cavab verdi ki, Allah-təala belə işlərə bais olan kəslərə və cahil nadanlara qənim olsun. Biz özümüz də mat qalmışıq, bilmirik nə çarə edək. Ayrıımız töküldü, etibarımız kəsildi, mal və mülkümüz isə yandırıldı və talan edildi.

Biroya SHKê a li Bexdayê hate girtin

Qeyrana di navbera Serokatiya Hikumeta Kurdistanê (SHK) û hikumeta navendî a Iraqê de her diçe kûr dibe. Biroya Serokatiya Herêma Kurdistanê a ku di sala 2006 an de hatibû vekirin, bi talîmata Malîkî hate girtin.

Biroya ku li Bexdayê di sala 2006 an de hatibû vekirin a Serokatiya Herêma Kurdistanê ku, di navbera hikumeta navendî a Iraqê û Serokatiya Herêma Kurdistanê de wek peywira korrdî-nasyonê bi cih dianî, bi talîmata serokwezîrê Iraqê Nurî Malîkî hatiye girtin.

Desteya Wezîran a Serokatiya Herêma Kurdistanê daxuyaniyeke nivîskî



belav kir û diyar kir ku, biro girtin li dijî zagona Iraqê ye û bila ev gava ku Hikumeta Iraqê avêtiye, şûnda bigre.

Di navbera Serokatiya Herêma Kurdistanê û

Hikumeta Navendî a Iraqê de nakokiyên peymanên neftê, herêmên niqaşkirî, mijara pêşmergeyan û çek standinê dewam dike. Serokê Herêma Kurdistanê Mesut Barzanî,

serokwezîrê Iraqê Nurî Malîkî dîktator nîşan daye û ji bo ku Malîkî ji desthilatdariyê were dûrxistin di nav tevgerandeyê. Çimkî hikumeta Malîkî, bi çek kirîne û gavên ku dave, Herêma Kurdistanê tehdît dike û nakokiya di navbera her du aliyan de kûr dike. Cîgirê Serokê ûtifaka Fraksiyona Kurdistanê yê li Parlemena Iraqê Muhsîn Seydun jî, diyar kiriye ku, ev biryara hikumeta Iraqê li dijî zagona bingehîn e û ne niha, 6 sala berê, bi biryara desteya wezîran a hikumeta Iraqê ev biroya hatiye vekirin. Ev biroya di navbera Hikumeta Iraqê û Serokatiya Herêma Kurdistanê de wezîva koordînasyoniye dikir.



Serok cejna remezanê li gelê Kurdistanê pîroz dike

Bi minasebeta cejna remezana pîroz, serokê Kurdistanê daxuyaniyek belav kir û bi germî cejna Remezane li xelkê Kurdistanê pîroz dike.

Ev li jêr teksta peyama serokatiya hikumeta Kurdistanê:

Bi navê xwedayê mezin û dilovan Ji bo hatina cejna Remezana pîroz, germtirîn pîrozbahiyê li hemû misilmanên Iraq û cîhanê bi giştî û misilmanên Kurdistan û hêz û aliyê siyasiyan û malbatên serbilindên şehîdan bi taybetî dikim.

Ji xwedayê mezin hêvîdarim rojî û ta'et û îbadeta meha Remezane, meha xêr û bereketê li hemû misilmanan wer-girtibê û ev cejin bibê sedema xêr û xweşî û pêkanîna hêvî û armancên zêdetirê gelê me û Kurdistan jî bikevê qonaxêkî dinê avadankirin û binyadnan û pêşxistina giyanê birayetî û tebayî û pêkve jiyan û pêkanîna mafê destûriyan û derbasbûna ji hemû kêşe û giriftan û pejirandina Iraqekî Federal û Demokrat.

Peyama Mesrûr Barzanî a cejna Remezane



Mesrûr barzanî endamê polîtîbîroya Partiya Demokrata Kurdistanê (PDK) û şewirmendê Konseya Ewlekariya Neteweyî ya Kurdistanê li ser malpera xwe a facebookê, bi minasebeta cejna Remezane peyameke pîrozbahiyê pêşkeşî misilmanên Kurdistanê dike. Şewirmendê Konseya Ewlekariya Neteweyî ya Kurdistanê di peyama xwe de pîrozbahiyê li misilmanên Kurdistanê, malbatên şehîdan û pêşmergeyê Kurdistanê dike û dibêje:

- Bi minasebeta hatina cejna remezana pîroz ji kûratiya dilê xwe ciwantirîn pîrozbahiyên xwe pêşkeşî misilmanên Kurdistanê, malbatên serbilindên şehîdan û pêşmergeyê xweragir dikim. Mesrûr Barzanî di mesaja xwe de daxwazê ji Xwedayê mezin dike ku, rojî û taetê meha remezane ji hemû aliyan qebûl bike û hevvelatî û mêvanên herêma Kurdistanê cejna remezane di bin sîbera aram û emniyeta Kurdistanê de bi aramî derbas bikin: - Ez hêvîdar im ku, ev cejne bibe derfetek din bo bihêzkirina aşîfî û dosîniyê di navbera partî û aliyên siyasî û kesên civaka Kurdistanê de daku, dest li nav dest ji dil û niyeteka paqij bo zêdetir xizmeta welatîyên xwe tîbikuşin

Rojeva Kurd

Keçên wenda yên Dêrsimî hatin dîtin

Di komkujiya Dêrsimê a di sala 1938 an de, keçikên ku malbatên wan hatibûn tinekirin, şopa wan keçikana di qeydên dibistanan de hate dîtin.

NÛÇEYÊ PARVEKE: MEZINAYIYA TÎPAN:

Di komkujiya Dêrsimê a di sala 1938 an de, keçikên ku malbatên wan hatibûn tinekirin, şopa wan keçikana di qeydên dibistanan de hate dîtin. Belgeyên ku agahiyên malbatê cih digrin, ji bo kesên ku keçên xwe digerin gellekî girîng in. Komisyona Jêr a Meclîsê a ku di bin Komisyona Daxwaznameya Meclîsê ve



hatibû avakirin, gihaste belgeyê ku heta niha qet nehatiye dîtin.

Belge, di derbarê komkujiya Dêrsimê a 1938 an de ye. Di nav arşivên ku wezaretê perwerdehiya milî ji meclîsê re şandiye de, qeydên Dibistana Keçan a Herêma Bi Razan a Elezîzê derketin. Di komkujiya

Dêrsimê de, keçên wenda yên ku hemû malbatên wan ji aliyê dewletê ve hatibûn tinekirin, ew keçên li holê mane top kirine û li dibistana Elezîzê qeyda wan kirine. Di belgeyan de navê bavê keçan, şûna bûyîna wan û dîroka zayîna keçan, bi sûretekî wan cih digre.

Aqubeta keçên Dêrsimî yên ku bi navê "Keçên Wenda yên Dêrsimê" tên zanîn, ji aliyê gellek malbatan ve tên mearqirin. Gellek malbata, serî li Serfermandariya Tirkîyê dabûn ku belgeyên di destê wan de yên di vê mijarê de bêne eşkerakirin. Li ser vê mijarê, heta niha belgefilm û xebatên cuda hatine kirin. Di derbarê keçên Dêrsimê yên wenda de, rastiyeke wiha heye; Di komkujiya Dêrsimê a 1937-38 an de, keçikên ku bê malbat mabûn, pîrriyên wan ji aliyê efseran ve ji xwe re wek xizmetkar hatibûn girtin. Heta niha ji wan keçikana ku, niha salên wan ji ser 80 yî re ye, çendek hatine dîtin û xwe gihandine malbata xwe.

DBKê logoya xwe hilbijart



Desteya Bilind a Kurdî, di civîna xwe a doh hat lidarxistin de, logoya xwe hilbijart. Desteya Bilin a Kurdî, ji 10 endaman pêk tê. Li ser logoyê renkên Kurdistanî, kesk û sor û zer cih digrin.

Rêxistina Kurdistanî Rojava a herî bilind Desteya Bilind a Kurdî, doh li bajarê Qamişlê civînek lidarxist û di vê civîne de logoya xwe hilbijart.

Logoya Desteya Bilin a Kurdî wiha ye: Li kêleka rastê simbilê genim û li a çepê jî pelkên wek dara zeytûnê cih digre. Kesk bi xelesa sor hatiye dor-pêçkirin û di nav kesk de jî roja zer heye. Tê zanîn Desteya Bilind a Kurdî ji 10 endaman pêk tê. 5 endam ji PYDê ne û 5 endam jî ji ENKSê ne. Desteya Bilind a Kurdî, li ser peymana Hewlêrê a bi pêşengiya Serok Mesut Barzanî hatibû morkirin hatiye avakirin.

Barzanî piştgiya şoreşa gelê Sûriyê dike

Serokê Encûmena Niştimanî ya Sûriyê (ENS) Ebdilbasit Seyda, ragihand ku helwesta serokê Herêma Kurdistanê Mesûd Barzanî û Enqere ji şoreşa gelê Sûriyê erênî ye, lê rexne li helwesta serokwezîrê Iraqê Nûrî Malîkî kir.

Di hevpeyvînekê de li gel kovara (Sewt Akher) ku li Herêma Kurdistanê tê weşandin, serokê ENSê Ebdilbasit Seyda, ku kurd e, ragihand: "Helwesta Herêma Kurdistanê û ya hikûmeta Iraqê ji şoreşa Sûriyê cuda ye.

Derbarê Herêma Kurdistanê, di civînen me de li gel berpîrsên herêmê, nemaze li gel serokê Herêma Kurdistanê Mesûd Barzanî, em hest bi piştgirî û alî-giriyekê dikin ji aliyê wan ji bo şoreşa gelê Sûriyê. Lê helwesta hikûmeta Iraqê ne zelal û cuda ye. Wezîrê derve piştgiya me dike, lê hinek daxuyaniyên serokwezîrê Iraqê Nûrî Malîkî me dilgiran dikin."

Derbarê helwesta Tirkîyê jî ji

şoreşa gelê Sûriyê li dijî rêjîma Beşar Esed, Seyda wiha axivî: "Dora 800 km sînore me li gel Tirkîyê heye. Bêguman hinek hesabên Tirkîyê yên taybet hene. Tirkîyê dewleteke herêmî ya mezin e û çavdêriya rewşa Sûriyê dike. Heta niha me tenê alîkarî û piştgirî ji Tirkîyê dîtine. Tirkîyê piştgiya gelê me girt û penaberên me hewandin. Her-wiha rê da dijberiya Sûriyê ku civîn û konferansên xwe li Tirkîyê saz bike." Li ser helwesta Tirkîyê ji kurdên rojavayê Kurdistanê jî, Seyda got: "Me ev babet gotûbêj kiriye, peymanekê me ya niştimanî heye derbarê doza kurd li Sûriyê. Di



piraniya diyalogên xwe de, em dibêjin ku ev pîrs pîrseke navxwe ya Sûriyê ye. Ti hêzeke kurdên Sûriyê daxwaza cudabûnê nake. Em gumanên Tirkîyê fêm dikin, lê pîrsa kurd pîrseke navxweyî û taybet a gelê Sûriyê ye."

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Aa



av



diran

Ev çiyə? Ev **ave**.
Bu nədir? Bu sudur.
Çro çro? Çro noza.
What is it? It is water.

Ev çiyə? Ev **dirane**.
Bu nədir? Bu dişdir.
Çro çro? Çro zyb.
What is it? It is a tooth.



agir



mar

Ev çiyə? Ev **agire**.
Bu nədir? Bu oddur.
Çro çro? Çro çronh.
What is it? It is fire.

Ev çiyə? Ev **mare**.
Bu nədir? Bu ılandır.
Çro çro? Çro zmea.
What is it? It is a snake.

Bb



bizin



balon

Ev çiyə? Ev **bizine**.
Bu nədir? Bu keçidir.
Çro çro? Çro koza.
What is it? It is goat.

Ev çiyə? Ev **balone**.
Bu nədir? Bu şardır.
Çro çro? Çro map.
What is it? It is a balon.



bacan



otomobil

Ev çiyə? Ev **bacane**.
Bu nədir? Bu pomidorur.
Çro çro? Çro pomidor.
What is it? It is a tomato.

Ev çiyə? Ev **otomobile**.
Bu nədir? Bu maşındır.
Çro çro? Çro maşına.
What is it? It is a car.

Cc



taC



Canı

Ev çiyə? Ev **taCe**.
Bu nədir? Bu tacdır.
Çro çro? Çro korona.
What is it? It is a crown.

Ev çiyə? Ev **Canıe**.
Bu nədir? Bu dəydir.
Çro çro? Çro jerebenok.
What is it? It is a horse.



cücik



finCan

Ev çiyə? Ev **Cücike**.
Bu nədir? Bu cücüdür.
Çro çro? Çro ıylçenok.
What is it? It is a chicken.

Ev çiyə? Ev **finCane**.
Bu nədir? Bu fincandır.
Çro çro? Çro çamka.
What is it? It is a cup.

Çç



çav



çêlek

Ev çiyə? Ev **Çave**.
Bu nədir? Bu gözüdür.
Çro çro? Çro çmaz.
What is it? It is an eye.

Ev çiyə? Ev **Çêleke**.
Bu nədir? Bu inəkdir.
Çro çro? Çro korova.
What is it? It is cow.



çaynik



çakûç

Ev çiyə? Ev **Çaynike**.
Bu nədir? Bu çaynikdir.
Çro çro? Çro çaynik.
What is it? It is a teapot.

Ev çiyə? Ev **Çakûçe**.
Bu nədir? Bu çakıdır.
Çro çro? Çro molotok.
What is it? It is hammer.

Dd



defter



dar

Ev çiyə? Ev **deftere**.
Bu nədir? Bu dəftərdir.
Çro çro? Çro tetraftı.
What is it? It is a copybook.

Ev çiyə? Ev **dare**.
Bu nədir? Bu ağacdır.
Çro çro? Çro çerevo.
What is it? It is a tree.



dest



dil

Ev çiyə? Ev **deste**.
Bu nədir? Bu oldır.
Çro çro? Çro lıçonh.
What is it? It is a hand.

Ev çiyə? Ev **dile**.
Bu nədir? Bu ürəkdir.
Çro çro? Çro çerape.
What is it? It is a heart.

Ee



belg



elok

Ev çiyə? Ev **belge**.
Bu nədir? Bu yarpaqdır.
Çro çro? Çro lıst.
What is it? It is a leaf.

Ev çiyə? Ev **eloke**.
Bu nədir? Bu hinduşqadır.
Çro çro? Çro ındok.
What is it? It is a turkey.



ker



zebeş

Ev çiyə? Ev **kere**.
Bu nədir? Bu ılaqdır.
Çro çro? Çro oçen.
What is it? It is a donkey.

Ev çiyə? Ev **zebeşe**.
Bu nədir? Bu qarğıdır.
Çro çro? Çro arbuç.
What is it? It is a water melon.

Êê



êleg



hêk

Ev çiyə? Ev **êlege**.
Bu nədir? Bu jiletidir.
Çro çro? Çro çıllet.
What is it? It is a jumper.

Ev çiyə? Ev **hêke**.
Bu nədir? Bu yumurtadır.
Çro çro? Çro çıno.
What is it? It is an egg.



pê



kêr

Ev çiyə? Ev **pêye**.
Bu nədir? Bu ayaqdır.
Çro çro? Çro çıyka.
What is it? It is a heel.

Ev çiyə? Ev **kêre**.
Bu nədir? Bu bıçaqdır.
Çro çro? Çro noç.
What is it? It is a knife.

Ff



fil



firok

Ev çiyə? Ev **file**.
Bu nədir? Bu fildir.
Çro çro? Çro çlon.
What is it? It is an elephant.

Ev çiyə? Ev **firoke**.
Bu nədir? Bu toyyarodır.
Çro çro? Çro çomolët.
What is it? It is a plane.



find



zerafe

Ev çiyə? Ev **finde**.
Bu nədir? Bu şamdır.
Çro çro? Çro çveça.
What is it? It is a candle.

Ev çiyə? Ev **zerafeye**.
Bu nədir? Bu zürafədir.
Çro çro? Çro çıraç.
What is it? It is a giraffe.

Gg



gizêr



gêzî

Ev çiyə? Ev **gizêre**.
Bu nədir? Bu kökdür.
Çro çro? Çro çorçov.
What is it? It is a carrot.

Ev çiyə? Ev **gêziye**.
Bu nədir? Bu süpürgədir.
Çro çro? Çro çenik.
What is it? It is a broom.



gore




guh

Ev çiyə? Ev **goreye**.
Bu nədir? Bu çorabdır.
Çro çro? Çro çockı.
What is it? It is a stocking.

Ev çiyə? Ev **guhe**.
Bu nədir? Bu qulaqdır.
Çro çro? Çro çıxo.
What is it? It is an ear.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Hh




hirmê



hirç

Ev çiyê? Ev hirmêye.
Bu nêdir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.

Ev çiyê? Ev hirçe.
Bu nêdir? Bu ayıdır.
Что это? Это медведь.
What is it? It is a bear.



hesp



hêştir

Ev çiyê? Ev hespe.
Bu nêdir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a horse.

Ev çiyê? Ev hêştire.
Bu nêdir? Bu dævêdir.
Что это? Это верблюд.
What is it? It is a camel.

Jj

jûjî



Ev çiyê? Ev jûjiye.
Bu nêdir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.




roj

Ev çiyê? Ev roje.
Bu nêdir? Bu günêşdir.
Что это? Это солнце.
What is it? It is the sun.



rojname



kevjal

Ev çiyê? Ev rojnameye.
Bu nêdir? Bu qezetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.

Ev çiyê? Ev kevjale.
Bu nêdir? Bu xarçongdir.
Что это? Это краб.
What is it? It is a crayfish.

Mm



mûz



masî

Ev çiyê? Ev mûze.
Bu nêdir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.

Ev çiyê? Ev masîye.
Bu nêdir? Bu balıqdir.
Что это? Это рыба.
What is it? It is fish.



gamêş



meymûn

Ev çiyê? Ev gamêşe.
Bu nêdir? Bu camışdır.
Что это? Это буйвол.
What is it? It is a buffalo.

Ev çiyê? Ev meymûne.
Bu nêdir? Bu meymundur.
Что это? Это обезьяна.
What is it? It is a monkey.

li



dîl



lepik

Ev çiyê? Ev dile.
Bu nêdir? Bu ürêkdir.
Что это? Это сердце.
What is it? It is a heart.

Ev çiyê? Ev lepîke.
Bu nêdir? Bu əlcəkdir.
Что это? Это перчатки.
What is it? It is gloves.



ling



mişk

Ev çiyê? Ev linge.
Bu nêdir? Bu qeçdir.
Что это? Это нога.
What is it? It is a leg.

Ev çiyê? Ev mişke.
Bu nêdir? Bu siçandır.
Что это? Это мышь.
What is it? It is a mouse.

îi



dîk



îsot

Ev çiyê? Ev dîke.
Bu nêdir? Bu xoruzdur.
Что это? Это петух.
What is it? It is a cock.

Ev çiyê? Ev îsote.
Bu nêdir? Bu bibardır.
Что это? Это перец.
What is it? It is a pepper.



gustîl



keştî

Ev çiyê? Ev gustîle.
Bu nêdir? Bu üzükdür.
Что это? Это кольцо.
What is it? It is a ring.

Ev çiyê? Ev keştîye.
Bu nêdir? Bu gomidir.
Что это? Это паролод.
What is it? It is a ship.

Kk



birek



kûsî

Ev çiyê? Ev bireke.
Bu nêdir? Bu mişardır.
Что это? Это пила.
What is it? It is a saw.

Ev çiyê? Ev kûsiye.
Bu nêdir? Bu bağadır.
Что это? Это черепаха.
What is it? It is a tortoise.



lêv



limon

Ev çiyê? Ev lêve.
Bu nêdir? Bu dodaqdir.
Что это? Это губы.
What is it? It is a lip.

Ev çiyê? Ev limone.
Bu nêdir? Bu limondur.
Что это? Это лимон.
What is it? It is a lemon.



kund



kevçi

Ev çiyê? Ev kunde.
Bu nêdir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is a owl.

Ev çiyê? Ev kevçiye.
Bu nêdir? Bu qaşıqdir.
Что это? Это ложка.
What is it? It is a spoon.



xezal



kûli

Ev çiyê? Ev xezale.
Bu nêdir? Bu ceyrandır.
Что это? Это заяц.
What is it? It is a deer.

Ev çiyê? Ev kûliye.
Bu nêdir? Bu çoyirtkocdir.
Что это? Это саранча.
What is it? It is a grasshopper.

Nn



nan



trên

Ev çiyê? Ev nanê.
Bu nêdir? Bu çörêkdir.
Что это? Это хлеб.
What is it? It is bread.

Ev çiyê? Ev trênê.
Bu nêdir? Bu qatardır.
Что это? Это поезд.
What is it? It is a train.



hûrbivîn



reng

Ev çiyê? Ev hûrbivîne.
Bu nêdir? Bu zərrebindir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.

Ev çiyê? Ev reŋge.
Bu nêdir? Bu boyadır.
Что это? Это краска.
What is it? It is a colour.

Oo



ode



otobûs

Ev çiyê? Ev Odeye.
Bu nêdir? Bu otaqdir.
Что это? Это комната.
What is it? It is a room.

Ev çiyê? Ev Otobûse.
Bu nêdir? Bu avtobusdur.
Что это? Это автобус.
What is it? It is a bus.



sol



top

Ev çiyê? Ev soLe.
Bu nêdir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.

Ev çiyê? Ev toPe.
Bu nêdir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Pp



penîr

Ev çiyê? Ev penîre.
Bu nêdir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.



pîvaz

Ev çiyê? Ev pîvaze.
Bu nêdir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is an onion.



peşemek

Ev çiyê? Ev peşemekê.
Bu nêdir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.



pênûs

Ev çiyê? Ev pênûse.
Bu nêdir? Bu qələmdir.
Что это? Это карандаш.
What is it? It is a pencil.

Qq



beq

Ev çiyê? Ev beqe.
Bu nêdir? Bu qurbağadır.
Что это? Это лягушка.
What is it? It is a frog.



Ev çiyê? Ev qaze.
Bu nêdir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



meqes

Ev çiyê? Ev meqese.
Bu nêdir? Bu qazdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.



portqal

Ev çiyê? Ev portqale.
Bu nêdir? Bu portqaldır.
Что это? Это апельсин.
What is it? It is an orange.

Rr



şêr

Ev çiyê? Ev şêre.
Bu nêdir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kêwrişk

Ev çiyê? Ev kêwrişke.
Bu nêdir? Bu dovşandır.
Что это? Это заяц.
What is it? It is a rabbit.



tîr

Ev çiyê? Ev tîre.
Bu nêdir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is an arrow.



rovî

Ev çiyê? Ev roviye.
Bu nêdir? Bu tülküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Ss



sêv

Ev çiyê? Ev sêve.
Bu nêdir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is an apple.



stêrke

Ev çiyê? Ev stêrke.
Bu nêdir? Bu ulduzdur.
Что это? Это звезда.
What is it? It is a star.



se

Ev çiyê? Ev seye.
Bu nêdir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.



sêvik

Ev çiyê? Ev sêvike.
Bu nêdir? Bu kartofilur.
Что это? Это картофель.
What is it? It is a potato.

Şş



şûr

Ev çiyê? Ev şûre.
Bu nêdir? Bu qilinedir.
Что это? Это меч.
What is it? It is a sword.



şeh

Ev çiyê? Ev şeye.
Bu nêdir? Bu daraqdır.
Что это? Это гребешок.
What is it? It is a comb.



şîr

Ev çiyê? Ev şîre.
Bu nêdir? Bu süddür.
Что это? Это молоко.
What is it? It is a milk.



şûşe

Ev çiyê? Ev şûşeye.
Bu nêdir? Bu şüşədir.
Что это? Это стекло.
What is it? It is a glasses.

Tt



tîr

Ev çiyê? Ev tîriye.
Bu nêdir? Bu üzümdür.
Что это? Это виноград.
What is it? It is a grape.



tûfi

Ev çiyê? Ev tûfiye.
Bu nêdir? Bu tutuqşudur.
Что это? Это попугай.
What is it? It is a parrot.



pirtûk

Ev çiyê? Ev pirtûke.
Bu nêdir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



tîmsah

Ev çiyê? Ev tîmsahe.
Bu nêdir? Bu tîmsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodile.

Uu



utî

Ev çiyê? Ev utiye.
Bu nêdir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is an iron.



guh

Ev çiyê? Ev guhe.
Bu nêdir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

Ûû



bilûr

Ev çiyê? Ev bilûre.
Bu nêdir? Bu tütəkdir.
Что это? Это свирель.
What is it? It is a pipe.



brûsk

Ev çiyê? Ev brûske.
Bu nêdir? Bu ıldırımdır.
Что это? Это молния.
What is it? It is a lightning.

Vv



çav

Ev çiyê? Ev çave.
Bu nêdir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.



keVok

Ev çiyê? Ev keVoke.
Bu nêdir? Bu göyörçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon.



gul

Ev çiyê? Ev gule.
Bu nêdir? Bu güldür.
Что это? Это цветок.
What is it? It is a flower.



kurm

Ev çiyê? Ev kurme.
Bu nêdir? Bu qurmdur.
Что это? Это червяк.
What is it? It is a worm.



çûk

Ev çiyê? Ev çûke.
Bu nêdir? Bu çusdur.
Что это? Это птица.
What is it? It is a sparrow.



dupişk

Ev çiyê? Ev dupişke.
Bu nêdir? Bu oğrəbdır.
Что это? Это скорпион.
What is it? It is a skorpion.



bivir

Ev çiyê? Ev bivire.
Bu nêdir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is an axe.



berçavik

Ev çiyê? Ev berçavike.
Bu nêdir? Bu cınokdır.
Что это? Это очки.
What is it? It is glasses.

LÜĞƏTLİ ƏLİFBƏ-ALFABƏYA BI FERHENG

Ww



werdek

Ev çiyə? Ev werdeke.
Bu nədir? Bu ökəkdir.
Что это? Это утка
What is it? It is a duck.



wêne

Ev çiyə? Ev wênçye.
Bu nədir? Bu şəkildir.
Что это? Это картина
What is it? It is a map.



ewr

Ev çiyə? Ev ewre.
Bu nədir? Bu buluddur.
Что это? Это туча.
What is it? It is a cloud.



kew

Ev çiyə? Ev kewə.
Bu nədir? Bu koklikdir.
Что это? Это цесарка
What is it? It is a partridge.

Xx



xalxalok

Ev çiyə? Ev xalxaloke.
Bu nədir? Bu arabüzondir.
Что это? Это божья коровка.
What is it? It is a lady-bird.



xanî

Ev çiyə? Ev xaniye.
Bu nədir? Bu evdir.
Что это? Это дом.
What is it? It is a home.



xaç

Ev çiyə? Ev xaç e.
Bu nədir? Bu xaçdır.
Что это? Это крест.
What is it? It is a cross.



berx

Ev çiyə? Ev berxe.
Bu nədir? Bu quzudur.
Что это? Это баран.
What is it? It is a sheep.

Yy



xiyar

Ev çiyə? Ev xiyare.
Bu nədir? Bu xiyardır.
Что это? Это огурец.
What is it? It is a cucumber.



heyve

Ev çiyə? Ev heyve.
Bu nədir? Bu aydır.
Что это? Это луна.
What is it? It is a moon.



yek

Ev çiyə? Ev yek e.
Bu nədir? Bu birdir.
Что это? Это единица.
What is it? It is a one.



çiya

Ev çiyə? Ev çiyaye.
Bu nədir? Bu dağdır.
Что это? Это горы.
What is it? It is a mountain.

Zz



ziman

Ev çiyə? Ev zimane.
Bu nədir? Bu dildir.
Что это? Это язык.
What is it? It is a tongue.



zengil

Ev çiyə? Ev zengile.
Bu nədir? Bu zəngdir.
Что это? Это звонок.
What is it? It is a bell.



zerik

Ev çiyə? Ev zerike.
Bu nədir? Bu vedradır.
Что это? Это ведро.
What is it? It is a bucket.



derzi

Ev çiyə? Ev derziye.
Bu nədir? Bu iynədir.
Что это? Это игла.
What is it? It is a needle.

ALFABÊ

N b/s	KURDÎ		Azerî	DİKARÎ BİXWÎNÎ
	ya bi tîpên latînî	ya bi tîpên kirîlî	Latînî	
1	Aa	Aa	Aa	Artêş, armanc, av, agir, azadî, adar, azerî, aram, artêş,
2	Bb	Бб	Bb	Bazîd, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Цц	Cc	Cûdî, cêr, ceş, Decle, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, çil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest, Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Ee	Êlnûr, êvar, êzing, êş, êlek, Êldar,
7	Ee	Яя	Əə	Enî, ewr, erê, Ewreman, Eli, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, frtone, Fariz, fl, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerîlla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlêr, havîn, hirç hêsir, hewar, havîn, hurmê, hesp
11	Îî	Ии	Ii	Îsal, îni, bîr, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, İbrahim, İran
12	Ii	Ьь	Ii	Kirin, birin, firîn, kirîn, Miraz, mirin, minminîk,
13	Jj	Жж	Jj	Jlyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lêyla, lazim, lempe, limon
16	Mm	Мм	Mm	Mîdîa, merd, mêr, mêvan, masî, meş, Misir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, neví, ner, nav, nas, hinar, Hesen,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Oric, ode, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	Qq	Quling, qawe, qîr, qelem, qaiş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerîlla, reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoreş, şev, şe, şene, şêr, şûr, şapik, şalik, şirîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşe, tifing, top,
25	Ûû	Уу	Uu	Kûr û dûr, pênuş, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Uu	Юю	Ûû	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîalî, av, valî, vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Wecîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Хх	Xx	Xiyal, xewn, xanî, xurtî, Xelîl, xalo, xatî, Xalid, xaç, xêr, xas
30	Yy	Йй	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Zîver, zêytûn

28 курдских политических заключенных в Иране ждут смертной казни

Не менее 28 курдских политических заключенных в Иране были приговорены к смерти в курдских городах, сообщает агентство "AKnews" со ссылкой на иранскую организацию по правам человека.

Международная организация за права человека в Иране заявила, что заключенные, приговоренные к смертной казни по политическим и связанным с безопасностью мотивам, находятся в тюрьмах Сенендеджа, Урмии, Семнана, Раджаии Шахр и Сагеза.

Семнадцать заключенных уже получили окончательный смертный приговор, в то время как 11 других, которые также были приговорены к смертной казни, ожидают апелляционного решения Верховного суда. Правозащитные группы призвали суд Исламской республики "провести независимое расследование, а также обнародовать результаты своих исследований для общественности".

Группа отмечает, что они провели исследования, которые показывают, что "во многих случаях процесс суда проходил с нарушениями, а подозреваемые не имели доступа к адвокатам."



Сирийский и курдский советы встретятся после праздника Ид

Лидер Курдской Демократической партии левых Сирии сообщил, что после Рамадана состоится встреча между Сирийским курдским Национальным Советом и Сирийским Национальным Советом, которые обсудят текущий политический кризис в стране. Шелал Гадо сказал: "До сих пор дата начала заседания зафиксирована не была, но оно, безусловно, начнется после Рамадана". "Мы обсудим текущий политический кризис в Сирии, курдский статус после падения режима Башара Асада и признание сирийским Национальным советом прав курдов как нации". Что касается гражданской войны в стране, Гадо подчеркнул: "Гражданская война – это красная линия, и мы никогда не позволим этому случиться". Встреча, как ожидается, состоится в Эрбиле. Секретарь сирийской курдской национально-демократической партии Тахир Сфук сказал, что сирийский и курдский советы вместе работают в освобожденных городах, таких как Африн, Дерин, Кобана и Амуда.

Курдистан.Ру

Лидер PYD готов встретиться для переговоров с Давутоглу

Салех Мухаммед Ислам, глава курдской сирийской группы, связанной с Курдской рабочей партией (РПК), курдского демократического союза (PYD), который дислоцируется в северной Сирии, заявил, что он всегда готов встретиться с министром иностранных дел Турции Турцией Ахметом Давутоглу. После того, как силы президента Сирии Башар аль-Асада покинули северную Сирию, курдские группы, в том числе PYD, установили контроль на севере Сирии, тем самым создавая угрозу безопасности Турции, сообщает турецкая газета "Zaman Today".

В своем интервью Ближневосточному Международному исследовательскому центру, состоявшемуся в понедельник, Муслим послал положительное сообщение Турции, заявляя, что он готов встретиться с Давутоглу. "Мы также всегда готовы поговорить с министром иностранных дел Давутоглу... потому что мы всегда за диалог", сказал Муслим, подчеркивая важность диалога и встреч между Турцией и PYD. Настоятельно призывая турецкие власти избавиться от предрассудков в отношении курдов, Муслим сказал: "Мы никогда не выступали против турецкого народа". "Мы ожидали, что Турция выслушает нас. Братство между двумя общинами необходимо вывести на первый план. Но, для этого необходимо сначала изменить старое мышление." Заявив, что PYD является ведущей силой среди сирийской курдской общины, Муслим сказал, что PYD не имеет естественной связи с РПК. Отвечая на вопрос о возможности нападения РПК на Турцию из районов, которые находятся под контролем PYD, Муслим ответил: "Наша точка зрения по этому вопросу ясна. С нашей стороны нет выстрелов. Как я могу выразить это лучше? Я гарантирую, что ни один вооруженный милиционер не выстрелит в сторону Турции". Муслима спросили сможет ли режим Асада остаться у власти, на что тот ответил: "Режим Асада действительно, вряд ли сможет выстоять дольше, чем предполагается. Если он падает, вся Сирия рухнет".

Курдистан.Ру

Экс-премьер Сирии: власти страны контролируют не более 30% территории

Бывший премьер-министр Сирии Рияд Хиджаб, на прошлой неделе вместе с семьей бежавший в Иорданию и примкнувший к сирийской оппозиции, заявил, что правительство президента Башара Асада контролирует не более 30% территории страны, сообщает во вторник агентство Франс Пресс.

Шестого августа информантства сообщили, что глава кабинета министров Сирии Рияд Хиджаб был отстранен от занимаемой должности. Позднее появились сообщения о том, что экс-премьер вместе с членами семьи бежал из страны, чтобы присоединиться к силам оппозиции. В настоящее время Хиджаб находится в Иордании. Вместе с ним Сирию покинули еще несколько чиновников и офицеров армии.

"Сирийский режим контролирует не более 30% территории

Сирии. Режим ждет военный, моральный и экономический коллапс", - заявил Хиджаб в Аммане на своей первой пресс-конференции после отставки с поста



премьера.

Экс-премьер Сирии также призвал других крупных политических и военных деятелей этой страны присоединиться к повстанцам для скорейшего свержения режима Асада.

Побег экс-премьера обратил на себя особое внимание СМИ в

первую очередь из-за статуса сбежавшего чиновника. Между тем перебежчики "помельче" регулярно дают оппозиции повод заявлять о переходе на ее сторону все большего количества некогда преданных президенту Башару Асаду людей.

Конфликт в Сирии длится с марта 2011 года, его жертвами стали, по данным представителей ООН, 17 тысяч человек. Западные страны и ряд арабских государств добиваются ухода президента Башара Асада, полагая, что это остановит насилие. Россия и Китай, напротив, опасаются, что внешнее вмешательство в Сирии и потеря государственности приведут к разрастанию конфликта. Власти Сирии, в свою очередь, заявляют, что сталкиваются с сопротивлением хорошо вооруженных боевиков, поддержка которых оказывается извне.

Курдистан.Ру

Шавейс: Эрбильское соглашение является лучшим выбором для решения кризиса

Заместитель премьер-министра Ирака Рож Нури Шавейс утверждает, что Эрбильское соглашение является лучшим выбором для решения политического кризиса в Ираке, потому что страна нуждается в реальном совместном управлении.

Шавейс подтвердил, что по многим причинам политический кризис стал личной проблемой в

отношениях между президентом Курдистана Масудом Барзани и премьер-министром Ирака Нури аль-Малики, а, скорее всего, речь идет о двух разных мнениях. Иракцы уже договорились о реализации федерализма и это то, что упоминается в конституции Ирака, добавил депутат.

Реализация Эрбильского соглашения позволит решить



многие текущие вопросы, говорит он. "Ирак нуждается в реальном общем правительстве и правительство Эрбиля может гарантировать это".

Курдистан.Ру



Россиянин Миша Алоян - бронзовый призер Олимпиады

Российский боксер Михаил Алоян стал бронзовым призером Олимпийских игр в весовой категории до 52 килограммов. В полуфинале он проиграл Тугсогу Ниямбаяру (Монголия) - 11:15.

Российский спортсмен родился 23 августа 1988 года в поселке Бамбакашат (Армения). В феврале 1997 года переехал вместе с родителями и старшим братом из Армении в Новокузнецк Кемеровской области. Чемпион мира-2011, Европы-2010, бронзовый призер Чемпионата мира-2009, обладатель Кубка мира-2008, передает ИТАР-ТАСС.

Занимается боксом с 1998 года. Кумиром считает знаменитого американского боксера-профессионала Роя Джонса. Выступает за Всероссийское физкультурно-спортивное общество "Динамо". Представляет Новосибирск и Обнинск (Калужская область).

Учится в Московском институте права, Кузбасской педагогической Академии. В числе хобби - настольный теннис, футбол, баскетбол, книги, автомобили.

Курдистан.Ру

Первый самолет авиакомпании "Emirates" прибыл в Эрбиль

Первый самолет авиакомпании "Emirates" из Дубаи прибыл в Эрбиль в воскресенье утром в 8:00 утра.

Директор эрбильского аэропорта Талар Файяк сказал, что "самолет вылетел из Дубая в 6:00 утра и прибыл в 8:00 утра в Эрбильский международный аэропорт. Всего авиакомпания предлагает три рейса в неделю в столицу Курдистана". Официально программа полетов стартует 17 сентября, добавил он. Директор отметил, что аналогичные рейсы начнутся так же в Басру и Багдад.



Курдистан.Ру

Ирак отказал в визе турецкому националистическому лидеру

Иракское правительство отказалось дать визу лидеру Партии националистического движения (ПНД) Девлету Бахчели для визита в этнически смешанную провинцию Киркук, сообщают турецкие СМИ. Турецкий лидер намеревался получить визу непосредственно в иракском министерстве иностранных дел, так как он пересечет границу в провинции Ниневия и его паспорт не будет содержать никаких отметок о выезде из Курдистана. Как сообщается, просьба Бахчели была отклонена без указания причин. Ранее сообщалось, что турецкое правительство направило письма Региональному правительству Курдистана (РПК) и багдадскому правительству с просьбой обеспечить защиту националистическому лидеру и сопровождающей его делегации во время их визита в провинцию Киркук.

Бахчели ожидается в Киркуке во время Ид аль-Фитр и молитвы Ид. Визит министра иностранных дел Турции Ахмета Давутоглу в Киркук 2 августа вызвал напряженность в отношениях между Багдадом и Анкарой.

Курдистан.Ру

66 лет со дня основания ДПК

66 лет назад, 16 августа 1946 года, в Багдаде состоялось подпольное собрание активистов ряда курдских групп, которое вошло в историю как I съезд Демократической партии Курдистана.

Образованная таким образом партия прошла долгую и славную историю, прежде чем превратиться в одну из двух правящих партий Курдистанского региона Ирака. Из 66 лет своего существования, партия 45 лет (с небольшими перерывами) действовала в подполье и 30 лет вела вооруженную борьбу. "Демократию Ираку, автономию Курдистану!" - таков был лозунг, провозглашенный ее Политбюро. "Курдистан или смерть!" - гласил другой лозунг, автором которого был лично первый председатель партии, легендарный Мустафа Барзани. За это время партия испытала все - победы и поражения, взлеты и неудачи, эйфорический подъем 60-х годов, когда ДПК стала воистину всенародной общекурдской партией, и тяжелый кризис второй половины 70-х, наступивший после поражения Сентябрьского восстания.

На протяжении уже 20 лет, ДПК - правящая партия в

Региональном Курдистане, партия, на счет которой по праву записывают изумительный подъем, переживаемый ныне "Другим Ираком". Последний год существования партии оказался особенным в ее истории. Это был год испытания, когда партия должна была доказать, что она умеет отвечать на вызовы



времени и требования масс, не превращаясь в закрытую, оторванную от жизни и лишённую обратной связи структуру. Прошедший в декабре XIII съезд ДПК доказал готовность и стремление партии к обновлению, к которому повел ДПК вновь избранный молодой, энергичный лидер - заместитель председателя партии Нечирван Барзани. Волнения в

Сулеймани стали новым испытанием для ДПК и созданной в Курдистане политической системы, но партия и здесь с честью выдержала экзамен, выдвинув и начав осуществление программы реформ, удовлетворяющую справедливые требования протестных масс, и в то же время не позволив определенным политическим группам захватить власть в обход демократических институтов. Вместе с тем, ДПК ярко демонстрирует свою готовность сотрудничать с оппозицией в нормальных демократических рамках, и не ее вина, что протянутая рука пока что остается без ответа.

Оставаясь наиболее популярной и массовой партией в Иракском Курдистане, ДПК все более и более завоевывает авторитет и признание за его пределами, выходя на общекурдский уровень и становясь поистине общенациональной партией. Знамя курдской борьбы, знамя славной Мехабадской республики, которое некогда вручил основателю партии Мустафе Барзани Казим Мухаммед - в надежных руках.

Курдистан.Ру

Премьер Барзани провел совещание с губернаторами Курдистана



Премьер-министр Курдистана Нечирван Барзани возглавил заседание комитета Совета министров, проведенное вместе с губернаторами региона и вице-

премьером Имадом Ахмедом. Целью встречи было рассмотреть проблемы в регионе и обсудить пути их решения. В ходе встречи участники обсудили децентрализацию в Курдистане и способы дать больше власти провинциям в вопросах решения дел жителей, земельных споров, коммунальных услуг, реализации генеральных планов и партнерства между провинциями и центром.

Барзани решил проводить больше подобных встреч в будущем. Комитет был создан недавно и целью его деятельности является децентрализация провинций в регионе.

Бархам Салих прибыл в Багдад для встречи с Малики

Коалиция курдских блоков (КВС) объявила в понедельник о прибытии бывшего премьер-министра Курдистана Бархама Салиха в Багдад для встречи с премьер-министром



Нури аль-Малики, спикером парламента Осамой аль-Нуджаифи и политическими лидерами, отметив, что Салих заинтересован услышать о пакете реформ, подготовленном Национальным альянсом. Член Коалиции Хасан Джихад сказал: "Этот визит приведет к созданию лучшей атмосферы для диалога, особенно после возвращения президента Джалала Талабани из Германии".

Ирак закрывает 44 СМИ, включая "Голос Америки"

Иракские регулирующие органы объявили о предстоящем прекращении работы в стране 44 средств массовой информации, в том числе - "Голоса Америки". Комиссия по коммуникациям и СМИ заявила, что эта мера направлена против организаций, работающих без лицензии.

Представитель комиссии Ават Наджмадин сообщил Курдской службе "Голоса Америки", что многие из подлежащих закрытию СМИ или работают без соответствующего разрешения или срок его действия истек. В списке комиссии оказались как иракские СМИ, так и международные вещатели, в том числе британская BBC и финансируемая США радиостанция Radio Sawa.

Пока власти не предприняли каких-либо действий по выполнению предписания комиссии, но некоторые организации из списка ранее уже закрыли свои бюро в Ираке. Багдадская правозащитная организация Journalistic Freedoms Observatory подвергла это решение критике и призвала комиссию отменить его, подчеркнув, что оно нарушает право на свободу прессы, гарантированное иракской конституцией.

Курдистан.Ру

Горный в "Шатре дружбы"



Для мусульман всего мира сейчас особенное время - священный месяц Рамадан (20 июля - 19 августа), во время которого от восхода до захода Солнца нельзя ничего употреблять: ни еду, ни воду. В Екатеринбурге, как и во многих городах России, в дни поста проходит благотворительный проект "Шатер Рамадана - 2012": с 27 июля по 18 августа на территории мечети "Рамазан" проводится культурная программа, каждый день которой имеет свою тематику.

Горный университет по приглашению регионального духовного управления мусульман Свердловской области и местной религиозной организации мусульман "Просвещение" 10 августа провел в "Шатре Рамадана" ифтар - благотворительный ужин с

интересной программой.

"Эта пятница была объявлена Днем Горного университета, и это не случайно - у нас есть направление "Исламская теология", вуз давно сотрудничает с представителями исламской культуры. Мы пригласили наших студентов, абитуриентов, хотим познакомиться с новыми людьми, которым будет интересна наша специальность", - рассказал Алексей Старостин, заместитель заведующего кафедрой теологии УГГУ. - "Горный университет - территория дружбы разных национальностей, разных религий, он открыт для всех и в этот день демонстрирует свою открытость на такой необычной площадке".

На Дне Горного университета в "Шатре Рамадана" перед собравшимися мусульманами с

приветственным словом от имени руководства УГГУ выступил заместитель проректора по научной работе, профессор, доктор химических наук Рафаил Апакашев. Собравшимся был представлен фильм "УГГУ - это правильный выбор!", после чего директор Уральского центра камня Фират Нурмухаметов прочитал небольшую лекцию о камнях и показал несколько самых дорогих образцов из Геологического музея.

"Камни не делятся на мусульман, православных и католиков, - отметил Фират Мухаметзуфарович.

- Но каждая национальность, каждое вероисповедание к какому-либо камню относится по-своему".

Следующим взял слово Алексей Старостин, он продемонстрировал видеосюжеты об успехах прошедшего учебного года, рассказал о кафедре теологии и профиле подготовки "Исламская теология". Прошел год с открытия профиля "Исламская теология" в Уральском государственном горном университете, студенты первого курса профиля успешно завершили обучение, кафедра пополнила преподавательский состав новыми специалистами. Для того чтобы начать занятия в новом учебном году по доброй традиции в УГГУ приедут преподаватели из Российского исламского университета (г. Казань).

Курдистан.Ру

ДИПЛОМАТ

№ 32 (180) 20 - 26 Август 2012 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

ПОСЛЕДНЯЯ

страница

Ко дню рождения Масуда Барзани



В день его рождения Молла Мустафа Барзани со своей женой, покойной Хамаель Хан, находился на территории Мехабадской республики, главнокомандующим импровизированной армии которой он являлся. Там, на территории независимого курдского государства, и родился будущий лидер Иракского Курдистана. "Я был рожден в тени курдского флага в Мехабаде и я готов служить и умереть ради этого флага," – скажет он впоследствии.

Однако прошло совсем немного времени, и Мехабадская республика пала, Мустафа Барзани оказался в эмиграции в СССР, а его жена с маленьким сыном возвратилась в Ирак, где была сослана в южные районы страны, а затем вернулась в дом своего отца – вождя племени зибаров. В результате, до 12 лет Масуд Барзани воспитывался в семье своего деда по материнской линии и лишь мечтал об отце, которого он никогда не видел, но который после событий 1943-1946 годов был известен в Курдистане и далеко за его пределами как легендарный, почти мифический герой-повстанец.

В 1958 году монархия пала, и подросток Масуд впервые увидел своего отца. С тех пор, он не расставался с Мустафой Барзани до самой смерти последнего. Вскоре после начала Сентябрьского восстания, 16-летний Масуд упрямил отца принять его в пешмарга – почти против воли Моль Мустафы, считавшего, что сын еще слишком молод для полной трудов и опасностей партизанской жизни. Походы и сражения первых лет восстания сменились для него ответственной партийной работой – он был назначен директором партизанской радиостанции, а затем получил задание организовать повстанческую службу безопасности. С этим заданием Масуд Барзани блестяще справился, с помощью опытных специалистов из одной ближневосточной страны организовав чрезвычайно эффективную разведывательную службу "Парастин". Эта разведка имела дело с достойным противником – пресловутым саддамовским "Мухабарратом"; и она сумела переиграть

его, в частности, предотвратив целый ряд покушений на Мустафу Барзани.

В тяжелой ситуации, сложившейся после поражения восстания в 1975 году, Масуд оставался верной опорой своего отца. Он сопровождал его в США, куда Мустафа Барзани направился для лечения своей смертельной болезни, и после кончины Моллы Мустафы в 1979 году занял его место в качестве лидера партии.

Как рассказывают, в последние годы Молла Мустафа опасался, что с его смертью вспыхнет борьба за лидерство между двумя сыновьями – Масудом и Идрисом; однако благодаря дипломатическому такту Масуда, конфликта удалось избежать: братья попросту поделили сферы деятельности, так что Масуд взял на себя политическую, а Идрис – военную области. При этом следует отметить, что приход Масуда Барзани к власти в партии вовсе не был автоматически обусловлен его родством: на высшую власть в партии активно претендовали старые, закаленные в борьбе соратники Моллы Мустафы, и прежде всего мученик Сами Абдул Рахман, возглавлявший Временное руководство ДПК; и если партия, на своем съезде, вручила власть Масуду Барзани – это явилось, прежде всего, свидетельством высокой оценки его личного политического и лидерского потенциала.

"Это большая честь служить своему народу и ДПК. Я надеюсь продолжать политику и работу основателя ДПК Мустафы Барзани для мира, свободы и демократии," – заявил Масуд Барзани при вступлении в должность председателя партии.

Бессленно оставаясь на этом посту, Масуд Барзани не раз делом подтверждал свою репутацию мудрого политика и опытного дипломата, унаследовавшего в этом отношении способности своего отца. Не следует забывать, в частности, что именно дипломатическим усилиям Масуда Барзани обязано своим существованием и нынешнее иракское правительство. Избранный в 2005 году в парламенте первым президентом Иракского Курдистана и переизбранный в 2010 году всенародным голосованием, Масуд Барзани давно уже вышел за рамки иракско-курдской политики, превратившись в политическую фигуру общекурдского и международного масштаба. И чем далее, тем больше возрастает его авторитет на курдской и международной арене.

Редакция газета "Дипломат" искренне поздравляет президента Масуда Барзани с днем рождения и желает ему всего самого наилучшего.



Посол Китая раскрывает планы по созданию консульства в Эрбиле

Посол Китая в Ираке, г-н Ни Цзянь встретился с премьер-министром Нечирваном Барзани 13 августа, чтобы изучить пути укрепления связей с регионом Курдистан, сообщает сайт правительства Курдистана.

Посол Цзянь вручил верительные грамоты президенту Ирака в прошлом году в ноябре, и это его первый визит в Курдистан. В ходе встречи с премьер-министром Барзани, он сказал, что его правительство заинтересовано в расширении связей с Курдистаном в области научных исследований, культуры, бизнеса и торговли. Он сказал: "Уже есть ряд китайских компаний, работающих в этом регионе, и мы хотим привлечь другие китайские предприятия к участию в процессе восстановления страны в целом". Он вновь подтвердил приверженность его правительства к расширению двусторонних отношений с Курдистаном и дальнейшему развитию партнерских отношений с Ираком. Премьер-министр призвал посла к изучению областей, представляющих взаимный интерес, включая промышленность, сельское хозяйство и туризм, и приветствовал его планы по открытию консульства в Эрбиле, как "важный шаг к созданию политических связей и содействия дальнейшему обмену визитами". "Мы призываем Вас использовать Курдистан в качестве шлюза к остальному иракскому рынку и в качестве платформы для увеличения бизнеса и торговли".

Курдистан.Ру

Allah rəhmət eləsin!

"Diplomat" qəzetinin idarə heyəti və Laçın rayonunun Kamallı kəndinin sakinləri

Səltənət Hilal qızı Orucovanın

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir və Allahdan səbr diləyirlər.

ТӘСІСЧІ ВӘ БАШ РЕДАКТОР:

ТАНІР СҮЛЕЙМАН

İMTİYAZ Ü SERNİVİSAR:

ТАНІР СİLЕМАН

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

ТАХИР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:

Ramiz Cəbraylov

Xüsusi müxbir:

Sakit ÇIRAQLI

Региональный корреспондент:

Усуб ТЕЙФУР

Müəlliflərin mövqeyi ilə redaksiyanın

mövqeyi üst-üstə düşməyə bilər.

www.diplomata-kurdi.com

Ünvan: Bakı şəhəri, 40 küçə S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakû 40 soyaq S.Mêhmandarov xani 25, mal-17

Адрес: Баку 40, улица С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnilib və "Bəxtiyar-4" mətbəəsində çap olunmuşdur.

e-mail: diplomat_gazeti@box.az

Şəhadətnamə: NƏŞ 005004966

BUSB-un Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500